

0104_Az_Əyanii_Yekun imtahan testinin sualları

Fənn : 0104 ASK-nin iqtisadiyyatı və idarə edilməsi

1 ASK məhsulları ilə əhalinin və ölkənin tələbatını ödəmək mümkündürmü?

- tamamilə
- ayrı-ayrı sahələr üzrə
- nisbətən
- yox
- qeyri realdır

2 ASK-nın qarşısında duran məqsədə nail olmaq üçün ona daxil olan istehsal-xidmət sahələrində mövcud potensialdan necə istifadə olunmalıdır?

- dolğun istifadə olunma
- xərclər artırılmalı
- quruluşu dəyişdirilməli
- istiqaməti yeniləşməli
- xərclər azaldılmalıdır

3 Ərzaq və digər kənd təsərrüfatı mənşəli məhsulları istehsal edən, tədarükü və emalını aparan, son məhsula çevrən, əhalinin həyat şəraitini yaxşılaşdıran birlik nədir?

- sosial kompleks
- tədarük kompleksi
- aqrar-sənaye kompleksi
- istehsal kompleksi
- xidmət kompleksi

4 ASK-da bazar iqtisadiyyatının inkişafı istehsal-xidmət sahələri arasında nəyin formalaşmasını təmin etmişdir?

- kreditləşmənin
- təchizatın
- tədarükün
- əlaqə və asılıqların
- maliyyənin

5 ASK-da bazar münasibətləri inkişaf etdikcə nə meydana çıxır?

- yeni işçilər
- yeni torpaq sahələri
- yeni maşınlar
- yeni nəqliyyat formaları
- yeni istehsal sahələri

6 ASK-da bazar iqtisadiyyatı nəyin inkişafına təminat verir?

- tələb-təklifin
- meliorasiyanın
- bitkiçiliyin
- satışın
- mexanikləşmənin

7 ASK-da bazar münasibətləri nəyin formalaşmasına real şərait yaradır?

- mənfəətin

- qiymətin
- gəlirlərin
- işçi qüvvəsinin
- sahibkarlığın

8 ASK formalaşmasının mənası nədir?

- xidmətlərin məhdudlaşması
- resursların artırılması
- əhalinin çoxaldılması
- əhalinin və ölkənin tələbatının təmin edilməsi
- torpaqların genişləndirilməsi

9 Aqrar-sənaye kompleksi aşağıdakılardan hansının yüksəldilməsinə xidmət edir?

- əmək haqqının artırılmasına
- əkin sahələrinin genişləndirilməsinə
- torpaq sahələrinin artmasına
- həyat səviyyəsinin yüksəldilməsinə
- suvarmanın çoxaldılmasına

10 ASK-də birləşən sahələr geniş təkrar istehsalı prosesinin müəyyən mərhələsində hansı məhsulları istehsal edirlər?

- tədarük olan məhsul
- əmtəlik məhsul
- ümumi məhsul
- özünəməxsus məhsul
- emal edilən məhsul

11 Aqrar-sənaye kompleksi nədir?

- istehsalın maliyyələşməsi
- əmtəlik məhsulun artması
- məhsul istehsalının çoxalması
- müvafiq istehsal-xidmət sahələrinin birləşməsi
- istehsalın təşkili

12 Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı yenidən formalaşır?

- nəqliyyat formaları
- meyvə bağları
- üzümlüklər
- istehsal-iqtisadi əlaqələr
- heyvandarlıq sahələri

13 Aqrar islahatlar nəticəsində nəyin artmasına nail olunur?

- eroziyanın
- avtomatlaşmanın
- mexanikləşmənin
- kooperasiyanın
- qismən mexanikləşmənin

14 ASK-da islahatlar nəyin dərinləşməsini təmin etmişdir?

- gəlirlərin bölgüsünün
- mexanikləşmənin
- suvarmanın

- ixtisaslaşma səviyyəsinin
- məhsul satışının

15 Bazar münasibətlərinin formalaşması ASK-da nəyin inkişafına şərait yaradır?

- istehsal sahələrinin
- tədarük işinin
- emal sahələrinin
- mülkiyyət formalarının
- əmək haqqının

16 Bazar münasibətlərinin inkişafı ASK-da nəyin yeniləşməsinə səbəb olur?

- işçi qüvvəsinin
- əmək haqqının
- istehsal vasitələrinin
- təsərrüfatçılıq üsullarının
- məhsul istehsalının

17 ASK-da istehsal olunan ərzaqla əhalinin tələbatını fizioloji normalarla təmin etmək mümkündürmü?

- tam mümkündür
- artıqlaması ilə mümkündür
- mümkündür
- tam mümkün deyil
- yüksək səviyyədə mümkündür

18 Əhalinin və sənaye sahələrinin tələbatını yüksək səviyyədə təmin etmək ASK-nin nəyini təşkil edir?

- maya dəyərini
- inkişafını
- strukturunu
- məqsədini
- əlaqələrini

19 ASK-da birləşən sahələr geniş təkrar istehsal prosesinin müəyyən mərhələsində hansı məhsulu istehsal edir?

- daha bahalı məhsul
- daha ucuz məhsul
- yüksək keyfiyyətli məhsul
- özünəməxsus məhsul
- səmərəli məhsul

20 Vahid halında formalaşan istehsal-xidmət sahələri özünün texnoloji, istehsal və iqtisadi sərbəstliyini nə edir?

- zəiflədir
- yüksəldir
- aşağı salır
- nisbətən saxlayır
- inkişaf etdirir

21 ASK-da bazar iqtisadiyyatı sürətləndikcə hansı proses daha da sürətlənir?

- əmək təşkili
- məhsul istehsalı
- suvarma
- kooperasiya

gəlirlər

22 ASK-da iqtisadi islahat nəticəsində nə sərbəstləşir?

- suvarma üsulları
- əmək haqqı
- rentabelik
- istehsal-iqtisadi əlaqələr
- mənfəət

23 Bazar iqtisadiyyatının inkişafı nəyin yeniləşməsini təyin edir?

- əməyin təşkilinin
- əmlakın
- texnikanın
- təsərrüfatçılıq formalarının
- sərvətin

24 ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakılardan hansından dolğun istifadə təmin edilməlidir?

- şoranlaşmanın çoxalmasından
- əhalinin yerdəyişməsindən
- əmək haqqı fondundan
- mövcud istehsal resurslarından
- torpaqların eroziyasından

25 İstehsal-xidmət sahələri formalaşarkən onlar hansı sərbəstliyini nisbətən saxlayır?

- əməyin genişlənməsini
- infrastrukturun azaldılmasını
- pul gəlirinin aşağı salınmasını
- istehsal-iqtisadi sərbəstliyini
- məhsulun daşınmasını

26 Aqrar islahatlar nəticəsində aşağıdakı sahələrdən hansı vahid halda formalaşır?

- bitkiçilik
- istehsal-xidmət
- təmir
- tikinti
- heyvandarlıq

27 Aqrar islahatlar nəticəsində aşağıdakı proseslərdən hansı dərinləşir?

- əmək haqqı
- əməyin bölgüsü
- əməyin stimullaşması
- əməyin təşkili
- əmək məhsuldarlığı

28 Aqrar islahatlar nəticəsində aşağıdakılardan nə sürətlə inkişaf edir?

- gəlir bölgüsü
- tələb-təklif
- satış
- təchizat
- informasiya

29 Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı inkişaf edir?

- rentabellik
- əmək ehtiyatı
- əkin sahəsi
- xüsusi təsərrüfatlar
- pul gəliri

30 Aqrar islahatların inkişafı nəyin sərbəstləşməsini təmin etmişdir?

- mənfəətin
- əmək haqqının
- istehsalın
- istehsal-iqtisadi əlaqələrin
- gəlirlərin

31 Bazar münasibətlərinin inkişafı ASK-da nəyin sürətlənməsini təmin etmişdir?

- gəlirlərin azaldılmasını
- suvarmanın artırılmasını
- torpaqların çoxalmasını
- iqtisadi islahatların
- əməyin təşkilini

32 Müasir dövrdə ASK-nin qarşısında duran məqsədə nə səviyyədə nail olunur?

- qismən
- nisbi səviyyədə
- yüksək səviyyədə
- tam
- əməl olunmur

33 ASK-da kompleksin mənası nədir?

- müqayisə
- tənəzzül
- inkişaf
- birləşmə, qovuşma
- parçalanma, ayrılma

34 Bazar iqtisadiyyatının inkişafı qarışıqlıq əlaqə və asılılıq malik olan, vahid məqsədə xidmət edən eyni xarakterli sahələrdə nəyə səbəb olmuşdur?

- əmək haqqı artır
- parçalanır
- ayrılır
- formalaşır
- əlaqələr pozulur

35 ASK-da bazar iqtisadiyyatı inkişaf etdikcə hansı proses dərinləşir?

- əməyin təşkili
- əmək məhsuldarlığı
- mexanikləşmə
- əməyin bölgüsü
- əmək haqqı

36 ASK-da bazar münasibətləri nəyin sürətləndirilməsinə səbəb olur?

- təchizat qaydaları
- iqtisadi münasibət

- iqtisadi əlaqə
- elmi-texniki tərəqqi
- satış formaları

37 Bazar münasibətlərinin formalaşması ilk növbədə nəyin sürətlənməsinə səbəb olur?

- istehlakın
- əmək sərfinin
- əmək haqqının
- iqtisadi islahatların
- satışın

38 "Kompleks" məhvumunun mənası nədir?

- ayrılma, kənarlaşma
- tərəqqi
- iqtisadi inkişaf
- birləşmə və qovuşma
- tənəzzül

39 ASK hansı sahələrin birləşməsidir?

- nəqliyyat
- heyvandarlıq
- bitkiçilik
- istehsal-xidmət
- tikinti

40 Aqrar islahatlar nəticəsində hansı xarakterli sahələr formalaşır?

- sabit
- qeyri-müəyyən
- müxtəlif
- nisbətən eyni
- dəyişən

41 Aqrar islahatlar inkişaf etdikcə aşağıdakılardan hansı meydana çıxır?

- yeni əmək haqqı
- yeni işçi qüvvəsi
- yeni torpaqlar
- yeni istehsal sahələri
- yeni suvarma üsulu

42 Aqrar islahatlar aşağıdakılardan nəyin güclənməsinə şərait yaratmışdır?

- elektricləşmənin
- eroziyanın
- mexanicləşmənin
- rəqabətin
- mənfəətin

43 ASK-da islahatlar nəyin sürətlənməsinə şərait yaratmışdır?

- əmək haqqının
- irriqasiyanın
- meliorasiyanın
- elmi-texniki tərəqqinin
- erroziyanın

44 Bazar münasibətlərinin inkişafı ASK-da nəyin formalaşmasına şərait yaradır?

- gəlirlərin
- əmək ehtiyatının
- işçi qüvvəsinin
- sahibkarlığın
- istehsalın

45 ASK-da səmərəliliyin yüksəldilməsi məqsədi ilə aşağıdakılardan hansının səmərəliliyi yüksəldilməlidir?

- rentabelliğin
- maya dəyərinin
- zərərlik səviyyəsinin
- iqtisadi əlaqələrin
- istehsal xərcinin

46 ASK formalaşarkən aşağıdakı amillərdən hansının nəzərə alınması tələb olunur?

- zərərlik
- mənfəət
- iqtisadi səmərə
- əlaqələrin sabitliyi
- rentabellik

47 ASK formalaşarkən onun hansı quruluşunun xüsusilə nəzərə alınması vacibdir?

- bunların heç biri
- yalnız sahəvi
- tək-cə funksional
- bunların hamısı
- sosial

48 Mülkiyyət münasibətlərinin dəyişməsi, ictimai-iqtisadi münasibətlərin yeniləşməsi, istehsalın inkişafına təmin edən şəraitə nə kimi təsir etmişdir?

- gəlirlər çoxalmışdır
- dəyişilmə baş verməmiş
- təsiri olmamış
- yeni şərait formalaşmış
- məhsul artmış

49 Regionlarda ASK-nın səmərəli fəaliyyət göstərməsi üçün nə edilməlidir?

- mexanikləşdirmə yüksəldilməlidir
- suvarma genişləndirilməli
- torpaqların artırılması
- maliyyə imkanları və əlaqələr düzgün qurulmalı
- əmək haqqı artırılmalı

50 ASK-da son məhsul istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün nə edilməlidir?

- mənfəət artırılmalıdır
- xərc azaldılmalıdır
- torpaq genişləndirilməlidir
- səmərəli fəaliyyət qurulmalıdır
- sahə azaldılmalıdır

51 ASK-da inteqrasiya prosesi hansı yolla həyata keçirilir?

- tədarükün ləğv edilməsi
- emal sahələrinin genişlənməsi
- istehsalın genişləndirilməsi
- sənaye və kənd təsərrüfatının qarşılıqlı əlaqələrinin inkişafı
- satış kanallarının çoxaldılması

52 ASK-da inteqrasiya nədən ibarətdir?

- satışın genişləndirilməsi
- son məhsulun çoxaldılması
- xammal istehsalının artırılması
- xammal və emal sahələrinin birləşməsi
- emalın artırılması

53 ASK-nin səmərəli fəaliyyət göstərməsi üçün ona daxil olan sahələrdə nəyin inkişafı təmin edilməlidir?

- rentabellik
- əmək ehtiyatının çoxalması
- əhəlinin artımı
- iqtisadi əlaqə və kooperasiya
- əmək sərfi

54 Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir göstərən amil əsasən nədir?

- mənfəətin alınmaması
- əmtəlik məhsulun aşağı düşməsi
- məhsul istehsalının azalması
- əmək ehtiyatı və işçi qüvvəsindən düzgün istifadə
- əmək sərfinin azalması

55 ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadıqda nəyi həll etmək mümkün deyil?

- əməyin təşkilini
- əmək mübahisələrini
- torpaqların qorunmasını
- sahələrarası inkişaf problemləri
- müəssisələrarası ziddiyyətləri

56 ASK-da son məhsulun artırılması və istehlakçılara çatdırılması prosesini düzgün həyata keçirmək üçün nə edilməlidir?

- xammal artırılmalıdır
- proses dayanmalıdır
- mənfəət azaldılmalıdır
- əmək haqqı çoxaldılmalıdır
- münasib əlaqələr qurulmalıdır

57 ASK-nın inkişafının sürətləndirilməsi üçün nəyin nəzərə alınmasına nail olunmalıdır?

- mənfəətin
- istehsal xərcinin
- məhsuldarlığın
- işçi qüvvəsinin
- rentabelliğin

58 ASK-nın kooperasiya və inteqrasiyasının xarakterik xüsusiyyətlərini əks etdirən quruluşu necə formalaşır və inkişaf edir?

- inzibati yolla

- çox sürətlə
- sürətlə
- tədricən
- planlı formada

59 Aqrar ilahatların həyata keçirilməsi nəticəsində ictimai-iqtisadi münasibətlərdə nə baş vermişdir?

- heç nə baş verməmiş
- ciddi dəyişmə olmamış
- sabit qalmış
- əsaslı şəkildə dəyişmiş
- bəzi əlavələr edilmiş

60 ASK regionlarda formalaşarkən nəyin nəzərə alınması vacibdir?

- əməyin təşkili
- əmək haqqı
- mexanikləşmənin
- təbii-iqlim şəraiti
- suvarma şəraiti

61 Ərzaq və istehlak məsulları xammalını istehsal edən və son məhsula çevirən sənaye, kənd təsərrüfatı və digər sahələrin birləşməsi nəyin formalaşmasına səbəb olur?

- yardımçı komplekslər
- istehlak kompleksi
- istehsal kompleksləri
- ASK
- xidmət kompleksi

62 ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir?

- itkiləri
- inkişaf istiqamətlərini
- tədarükü
- kadr hazırlığını
- əmək ehtiyatlarını

63 Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması inteqrasiyanın hansı mərhələsini göstərir?

- texnoloji-təşkilati
- sosial-iqtisadi
- texnoloji
- texniki-texnoloji
- iqtisadi-təşkilati

64 ASK-da inteqrasiya istehsalın texnika və texnologiyasının, iqtisadiyyatı və təşkilinin, sosial münasibətlərinin hansı mərhələsində baş verir?

- yalnız texnoloji mərhələdə
- yalnız sosial münasibətlərdə
- bunların heç birində
- bunların hamısında
- yalnız texniki səviyyədə

65 ASK-da inteqrasiya nə deməkdir?

- ayrılma

- t m rk zl şm 
- ixtisaslaşma
- birl şm , qovuşma
- b l şd rm 

66 ASK-da istehsalın s m r li quruluşu, ehtiyatlardan istifadə, iqtisadi  laq  v  m nafel r n yi t min edir?

- keyfiyy tin t nziml nm sini
-  m k s rfinin  oxalması
- m hsulun azalmasını
- iqtisadi inkişafa marağın y ks lm sini
-  m k haqqının artmasını

67 ASK-nin regionlarda s m r li f aliyy t g st rilm si u n ařağdakılardan hansının  h miyy ti b y kd r?

-  m k haqqının artmasının
- rentabelliyn y ks ldilm sinin
-  halinin yerd yişməsinin
- infrastruktur v  iqtisadi  laq l rin
-  m k m hsuldarlığının azalmasının

68 ASK formalaşark n  razi-sah  strukturunun d zg n qurulmaması n tic sində n yin y ks lm si m mk n deyil?

- iqtisadi  laq 
- texnikadan istifadə
- torpağın m hsuldarlığı
- iqtisadi s m r lilik
-  m k haqqı

69 ASK-nin inkişafına t sir ed n amill rd n hansının n z r  alınması vacibdir?

- kooperasiya inkişafı
- maya d y ri
-  m k haqqının s viyy si
- torpaqların artırılması
- istehsal x rci

70 ASK formalaşark n regionlarda sah l rarası m nasib tl r nec  formalaşır?

- inzibati yolla
- bir-birin  uyğun
- eyni s viyy d 
- geyri bar b r
- biri diğ rini tamamlayır

71 ASK-da  m k ehtiyatlarından, maliyy  v saitindən, infrastrukturılardan s m r li istifadə n y  řrait yaradır?

- m nf tin  oxalmasına
- sosial ir lil yiş 
- tikintinin artmasından
- intensiv inkişafa
- g lirl rin artmasına

72 ASK-nin s r tl  inkişafına nail olmaq u n n y  ciddi  m l olunmalıdır?

- iřil rin  oxalmasına

- nəqliyyatın çoxalmasına
- əmək haqqının artımına
- intensiv inkişafa
- suvarmanın genişlənməsinə

73 ASK-da istehsalın artırılması üçün ilk növbədə nəyin düzgün strukturu müəyyən edilməlidir?

- emalın
- suvarmanın
- torpağın
- ərazi-sahənin
- sənayenin

74 ASK əsasən hansı sahələrin məqsədəuyğun birləşməsi formasıdır?

- nəqliyyat və tikinti
- heyvandarlıq
- əkinçilik
- istehsal və xidmət
- tədarük və emal

75 İstehsalın strukturunun dəyişilməsi, tədarük, təchizat, satış, idarəetmə, stimullaşma və s. ilə əlaqədar olaraq müxtəlif təşkilatlarla razılaşmalar inteqrasiyanın hansı mərhələsidir?

- texniki
- sosial-iqtisadi
- sosial
- təşkilati
- texnoloji

76 Müasir maşın mexanizmlərinin, müasir texnologiyaların tətbiqi inteqrasiyanın hansı mərhələsini əks etdirir?

- texniki
- iqtisadi
- təşkilati
- texnoloji
- sosial

77 ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur?

- işçilərin ixtisasının artırılması
- əməkdən mövsümü istifadə
- texnikadan mövsümü istifadə
- torpağın əsas istehsal vasitəsi olması
- texnikanın sahələr üzrə bölgüsü

78 ASK-nin formalaşması problemləri həll edilərkən ona daxil olan sahələrdə nəyin nəzərə alınması vacibdir?

- ərazinin dəyişməsi
- ərazinin yeniləşdirilməsi
- ərazinin artırılması
- ərazinin ümumiliyi
- ərazin məhdudluğu

79 Regionlarda ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəyin nəzərə alınması vacibdir?

- satış qiymətlərinin səviyyəsi

- əhalinin gəlirlərinin azaldılması
- əmək haqqının artırılması
- təbii-iqlim şəraiti, istehsalın artırılması imkanları
- şoranlaşmanın çoxalması

80 ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadan nə ilə bağlı məsələləri həll etmək qeyri-mümkündür?

- mənfəətin azalması
- məhsulun emalı
- məhsulun satışı
- son məhsulun istehlakı
- məhsulun saxlanması

81 ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- torpaq sahələrinin
- əmək sərfinin
- əmtəlik məhsulun
- ərazi-sahə strukturunun
- əmək ehtiyatının

82 Böhranın getdikcə dərinləşməsi ictimai təsərrüfatların fəaliyyəti prosesində nəyin güclənməsinə səbəb olmuşdur?

- idarəedilməsinin
- zəifləməsinin
- inkişafının
- ləğv edilməsinin
- birləşməsinin

83 İctimai təsərrüfatlarda maddi marağ necə qurulurdu?

- mərkəzdən
- düzgün
- plan əsasında
- səmərəsiz
- səmərəli

84 İctimai təsərrüfatlarda torpaqdan və əsas fondlardan necə istifadə olunur?

- plansız
- səmərəli
- düzgün
- səmərəsiz
- plana uyğun

85 Aqrar islahatların həyata keçirilməsi hansı zərurətdən baş verir?

- maya dəyərinin yüksək olması
- mənfəətin çoxalması
- istehsalın artımı
- böhranın dərinləşməsi
- əmək haqqının aşağı olması

86 ASK-da aqrar islahatlar dedikdə mütərəqqi təsərrüfatçılığın təşkilinə təbii və iqtisadi potensialdan səmərəli istifadəyə təsir göstərən hansı amillər nəzərdə tutulur?

- texniki

- sosial
- texnoloji
- sosial-iqtisadi
- təşkilatı

87 Aqrar islahatların aparılmasının ümumi istiqamətləri, prinsipləri, metodları, mexanizmləri kim tərəfindən müəyyən edilir?

- inzibati orqanlar
- ali məktəblər
- elmi müəssisələr
- Aqrar İslahatlar Komissiyası
- vergi orqanları

88 Xüsusi təsərrüfatlar yüksək nəticəyə nail olunması üçün yerli şəraitə uyğun hansı tədbirləri həyata keçirməlidir?

- tikinti sahələrinin azaldılması
- suvarmanın üsullarının dəyişilməsi
- eroziyanın güclənməsini
- texniki-texnoloji, sosial-iqtisadi
- istehsal sahələrinin genişlənməsi

89 Azərbaycan Respublikasında müasir dövrün tələblərinə uyğun normativ-hüquqi bazanın yaradılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması nəyin sürətlə həyata keçirilməsinə şərait yaratmışdır?

- əməyin stimullaşması
- tədarük sisteminin dəyişməsi
- istehsalın ixtisaslaşması
- aqrar islahatların sürətlənməsi
- təchizatın azalması

90 Aqrar sferada torpaq və əmlak özəlləşdirdikdən sonra hansı proses həyata keçirilir?

- idarəetmə mürəkkəbləşir
- əmtəəlik məhsul çoxalır
- istehsal artır
- ictimai təsərrüfatlar ləğv olunur
- ictimai təsərrüfatlar möhkəmlənir

91 Aqrar islahatlara nədən başlanılır?

- kadrların yerləşdirilməsi
- istehsalın artırılması
- əməyin təşkili
- idarəetmənin müəyyən edilməsi
- torpaq və əmlakın özəlləşdirilməsi

92 Azərbaycan Respublikasında aqrar islahatlar nəyə görə zəruri prosesə çevrilmişdir?

- əmək məhsuldarlığı yüksəlmişdir
- istehsal xərci azalmışdır
- əmək haqqı artmışdır
- aqrar sahədə böhran artmışdır
- məşğulluq yüksəlmişdir

93 İctimai təsərrüfatların istehsal etdiyi məhsullar əhalinin tələbatının ödəyə bilirdimi?

- tələbata cavab verirdi

- tələbata uyğun idi
- tam ödəyirdi
- tələbata uyğun deyildi
- tələbatdan artıq idi

94 İctimai təsərrüfatlarda istehsal xərcindən necə istifadə edilirdi?

- göstəriş əsasında
- plana uyğun
- səmərəli
- süni olaraq artırılırdı
- səmərəsiz

95 Aqrar böhranın dərinləşməsi aşağıdakı iqtisadi mexanizmin hansından çox aslı idi?

- vergi
- kredit
- maliyyə
- əsaslı vəsait qoyuluşu
- sığorta

96 Aqrar islahatlarla əlaqədar olaraq ASK-da sosial-iqtisadi tədbirlərin tətbiqi nə təşkil edir?

- iqtisadi amil
- obyektiv zərurət
- inzibati amil
- təşkilati amil
- texniki tədbir

97 Aqrar islahatlar dedikdə ilk növbədə nə nəzərdə titulur?

- iqtisadi səmərə
- maya dəyəri
- əmək haqqı
- müasir təsərrüfatçılıq
- istehsal xərci

98 Aqrar islahatların həyata keçirilməsini təmin etmək kim tərəfindən aparılmışdır?

- Hüquq-mühafizə orqanları
- Dövlət Torpaq Komitəsi
- İqtisadi İnkişaf Nazirliyi
- Dövlət Aqrar İslahatlar Komissiyası
- Kənd Təsərrüfatı Nazirliyi

99 Aqrar islahatlarla əlaqədar yaradılan sosial-iqtisadi və texniki-texnoloji, təşkilati tədbirlər müəyyən edilmiş səviyyədə əməl edilmədikdə nə baş verir?

- iqtisadi səmərəlilik yüksəlir
- sosial-iqtisadi artıma əməl olunur
- istehsal-iqtisadi yüksəliş sürətlənir
- sosial-iqtisadi yüksəlişə əməl olunmur
- məhsul istehsalı artır

100 Xüsusi təsərrüfatlar nəyin formalaşmasına real şərait yaradır?

- dövlət müəssisələrinin
- icarə kollektivlərinin
- bələdiyyə təsərrüfatlarının

- aqrar sahibkarlığın
- təsərrüfatlararası birliklərin

101 Aqrar sferada torpaq və əmlakın özəlləşdirilməsi və ictimai təsərrüfatların ləğv edilməsi nəticəsində nə yaranır?

- aqrokombinatlar
- təsərrüfatlararası təşkilatlar
- kollektiv müəssisələr
- xüsusi təsərrüfatlar
- istehsal-elmi birlikləri

102 Aqrar islahatların həyata keçirilməsinə nədən başlanır?

- texnikanın uçota alınması
- əmlakın qiymətləndirilməsi
- torpaqların özəlləşdirilməsi
- normativ-hüquqi bazanın yaradılması
- işçilərin hazırlanması

103 Azərbaycan Respublikasında aqrar islahatlar nə zaman başlamış və davam etmişdir?

- 1998-ci ildə
- 2000-ci ildə
- 80-ci illərin sonunda
- 90-cı illərin əvvəlində
- 2005-ci ildə

104 İctimai təsərrüfatlar təlabata uyğun miqdarda və keyfiyyətdə məhsul istehsal edirdimi?

- təmin etmirdi
- planı ödəməklə
- tələb olunan səviyyədə
- tam uyğun
- artıqlaması ilə

105 İctimai təsərrüfatlar aşağıdakılardan hansıdır?

- emal müəssisələri
- sahibkarlar
- kooperativlər
- kolxoz-sovxozlar
- təmir təşkilatı

106 İctimai təsərrüfatlarda növcud ehtiyat və imkanlara uyğun məhsul istehsal olunurdumu?

- plan səviyyəsində
- imkanlar səviyyəsində
- tam uyğun
- qat-qat aşağı
- tələbat səviyyəsində

107 Aqrar sahədə böhranın baş verməsinə aşağıdakı amillərdən hansı daha çox təsir edirdi?

- istehsal xərci
- əmək haqqının səviyyəsi
- mexanikləşmənin səviyyəsi
- istehsal və satışın nöqsanları
- maya dəyəri

108 Azərbaycanın aqrar sahəsində böhranın baş verən səbəbi nə idi?

- rentabelliğin yüksəlməsi
- istehsal artması
- torpaqlar azalırdı
- obyektiv-sudyektiv səbəblər
- gəlirlər çoxalması

109 Aqrar islahatlarla əlaqədar olaraq sosial-iqtisadi tədbirlərin tətbiqi nəyə səbəb olur?

- sosial problem yaranır
- istehsal xərci yüksəlir
- suvarma artır
- istehsal-iqtisadi yüksəliş olur
- əmək haqqı artır

110 Bazar münasibətlərinin formalaşması ilə əlaqədar ASK səmərəli fəaliyyəti nədən aslıdır?

- maliyyə-kreditin təşkili
- nəqliyyatın artırılması
- torpaqların çoxaldılması
- aqrar islahatların aparılması
- mexanikləşmənin sürətlənməsi

111 Hansı təsərrüfatlar məhsul istehsalı, emalı, satışı ilə məşğul olub vətəndaşların əmək birləşməsi olmaqla sərbəst sahibkarlıq formasıdır?

- köməkçi təsərrüfatlar
- təsərrüfatlararası birliklər
- kollektiv müəssisələr
- xüsusi təsərrüfatlar
- yardımçı təsərrüfatlar

112 Aqrar islahatların hüquqi təminatını nə təşkil edir?

- istehsalın stimullaşdırılması
- tədarük qaydaları
- istehsalın təşkili formaları
- iqtisadi qanunlar
- maddi-texniki təchizat

113 Aqrar islahatların həyata keçirilməsi nəticəsində xüsusi mülkiyyətə əsaslanan hansı təsərrüfatlar yaranmışdır?

- tikinti müəssisələri
- elmi-istehsal birlikləri
- təsərrüfatlararası müəssisələr
- kooperativlər, fermerlər, fərdi təsərrüfatlar
- təmir təşkilatları

114 Xüsusi təsərrüfatlarda torpaqdan, maliyyə mənbəyindən, istehsal resurslarından istifadə sahəsində nə baş verir?

- onlar bələdiyyələrə məxsusdur
- onlardan istifadə zəifləyir
- onlardan istifadəyə həvəs olmur
- onlardan səmərəli istifadəyə maraq artır
- onlar icarəyə verilir

115 Aqrar sferada mülkiyyətin hansı forması mövcuddur?

- xüsusi və bələdiyyə
- yalnız xüsusi
- dövlət və bələdiyyə
- dövlət, xüsusi və bələdiyyə
- dövlət və xüsusi

116 Aqrar islahatın mahiyyəti nədən ibarətdir?

- maliyyə-kreditin artırılması
- heyvandarlığın inkişafı
- torpaqların artırılması
- yeniləşmə və müasirləşmə
- əkin sahələrinin genişləndirilməsi

117 ASK özünəməxsus xüsusiyyətinə görə nəyi əhatə edir?

- işçi qüvvəsini
- suvarılan sahələri
- əhalini
- maliyyə resurslarını
- geniş ərazini

118 ASK-da torpaq vahidi bir işçi, bir adam-saat hesabına daha çox gəlir alınması nəyi əks etdirir?

- zərərliyin azalmasını
- rentabelliğin yüksəldilməsini
- onlardan səmərəli istifadəni
- gəlirlərin artmasını
- gəlirlərin azalmasını

119 ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu?

- uyğundur
- uyğun deyildir
- inkişaf yüksəkdir
- tələbatı ödəyir
- tam uyğundur

120 ASK əhalinin və emal sənaye sahələrinin tələbatını necə ödəməlidir?

- ödəməməlidir
- planlı qaydada
- etibarlı halda
- plansız halda
- mütləq deyildir

121 ASK-nin son məqsədi hansı səviyyədə əmək və vəsait sərfi ilə yüksək son nəticəyə nail olmaqdir?

- məhdud
- daha çox
- daha yüksək
- səmərəsiz
- daha az

122 ASK-nin hansı istehsal və xidmət sahələri birləşməsi ilə formalaşır?

- nəqliyyat sahələri

- emal sahələri
- xammal istehsal edən və ona xidmət göstərən
- yalnız istehsal edən
- yalnız xidmət sahələri

123 ASK-nin inkişafı ilə əlaqədar mövcud əlaqə və mənafeyin necə təşkil edilməlidir?

- mövcud vəziyyət saxlanılmalı
- onlar düzgün əlaqələndirilməli
- onların əlaqəsi yoxdur
- biri-digərini tamamlamalıdır
- onlar dəyişdirilməməli

124 ASK-da sahə quruluşu müəyyən edilərkən sahələrin xüsusi çəkisi aşağıdakılardan hansının vasitəsi ilə hesablanır?

- əsas fond, işçi qüvvəsi, son məhsul
- istehsal xərci
- ümumi məhsul
- əmək ehtiyatı
- istehsalın mövsümlüyü

125 ASK-nın sahə quruluşu nəyi əks etdirir?

- kompleksdə istehsal münasibətlərini
- kompleksdə iqtisadi səmərəliliyi
- kompleksin inkişafını
- kompleksin hansı sahələrdən ibarət olduğunu
- kompleksdə intensivləşməni

126 ASK-da istehsal olunan xammalın təkrar istehsala cəlb edilməsi səviyyəsi nəyi əks etdirir?

- əmək sərfinin yüksəlməsini
- xammalın çoxalmasını
- fəaliyyətin zəifləməsini
- fəaliyyətin səmərəliliyini
- keyfiyyətin yüksəlməsini

127 ASK-nın quruluşunun hər bir mərhələsində kompleksin nəyi həyata keçirilir?

- texniki tədbir
- iqtisadi səmərəliliyi
- istehsalın təşkili
- obyektiv funksiya
- texnoloji tədbir

128 ASK quruluşunun hər hansında baş verən nöqsan digərinin fəaliyyətinə necə təsir edir?

- fəaliyyəti yüksəlir
- fəaliyyəti genişlənir
- təsir etmir
- fəaliyyəti pozulur
- fəaliyyəti səmərəli əlaqələndirir

129 Müasir dövrdə ASK-nın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ilk növbədə nəyə nail olunmalıdır?

- istehsal xərcinin azaldılmasına
- pul gəlirinin çoxaldılmasına

- istehsalın genişləndirilməsinə
- maddi marağın yüksəldilməsinə
- əmək sərfinin artırılmasına

130 ASK əmlakın və torpağın özəlləşdirilməsi nəyə geniş imkan açır?

- rentabelliğin yüksəlməsinə
- fondların artmasına
- istehsalın azalmasına
- xüsusiyyətçiliyin inkişafın
- gəlirlərin çoxalmasına

131 ASK müasir dövrdə mürəkkəb, çoxsahəli, geniş əhatəli bir nədir?

- emal müəssisəsi
- xidmət növü
- istehsal qurumu
- birləşmə forması
- tədarük-satış sahəsi

132 ASK-da torpaq vahidi, bir işçi, bir adam-saat hesabına istehsal olunan məhsulların miqdarının artması nəyi əks etdirir?

- tədarükün yaxşılaşmasını
- istehsalın azalmasını
- istehsalın çoxalmasını
- onlardan səmərəli istifadəni
- satışın çoxalmasını

133 ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir?

- istehsal xəri artmalı
- zərərli işləməli
- rentabelli olmalı
- müxtəlif çeşidli olmalı
- maya dəyəri yüksəlməli

134 Müasir dövrdə ASK necə birləşmə formasıdır?

- qarışıq və səmərəsiz
- mürəkkəb
- sadə
- çox mürəkkəb
- adi və səmərəsiz

135 ASK-nin hansı sahələrin birliyindən ibarətdir?

- informasiya
- tədarük
- istehsal
- istehsal-xidmət
- nəqliyyat

136 ASK-nin sürətlə inkişafı üçün ona daxil olan sahələrin imkan və potensialından necə istifadə edilməlidir?

- potensial aşağı salınmalı
- imkan genişləndirilməli
- potensial artırılmalı

- onlardan dolğun istifadə olunmalı
- imkanlar yeniləşdirilməli

137 ASK-nın müasir inkişafı şəraitində onun tərkibində hansı sahənin xüsusi çəkisi daha yüksəkdir?

- texniki təmir sahələrinin
- xidmət müəssisələrinin
- emal sahəsinin
- xammal istehsalı sahələrinin
- tikinti sahələrinin

138 ASK-ya daxil olan sahələr onun fəaliyyətində necə iştirak edirlər?

- iştirak etmirlər
- əlaqəli formada
- eyni formada
- müxtəlif formada
- əlaqəsiz formada

139 ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- xammalın itkisinin artmasını
- keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- xammalın pis keyfiyyətdə olmasını
- istehsal xərcinin yüksəlməsini
- xammal istehsalının azalmasını

140 ASK-nın funksional quruluşu nəyi xarakterizə edir?

- əhalinin artımını
- istehsalın ardıcıl və paralel mərhələsini
- əmək məhsuldarlığını
- gəlirlərin artmasını
- mənfəətin çoxalmasını

141 ASK-nın quruluşu müxtəlif xarakterli istehsal və texnoloji mərhələdən təşkil olunmaqla qanunauyğun nədir?

- bir prosesdir
- qanunauyğun bir sistemdir
- istehsal mərhələdir
- istehsal göstəricidir
- bir tədbirdir

142 ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur?

- əlaqələrin pozulmasına
- genişlənməsinə
- sadələşməsinə
- mürəkkəbləşməsinə
- əlaqəsinin zəifləməsinə

143 Azərbaycan Respublikasının ASK-da yaradılan sahələr arası əlaqələr onun inkişafını təmin edirmi?

- əlaqələr müəyyən edilməmişdir
- nisbətən təmin edir
- tam təmin edir
- əlaqələr uyğun deyil
- əlaqələr pozulmuşdur

144 ASK hansı istehsal xüsusiyyətlərinə malikdir?

- yalnız təbii-iqlim
- yalnız torpaq
- heç bir
- bioloji-təbii iqlim, torpaq
- yalnız bioloji

145 ASK-nin sürətlə inkişafı üçün onun mövcud potensialından istifadə məqsədi ilə fəaliyyətdə olan əlaqə və asılıqlar necə tənzimlənmişdir?

- əmrə əsasən
- plansız
- plana uyğun
- düzgün
- buna ehtiyac yoxdur

146 ASK-nin inkişafı ilə onun sahələri arasındakı əlaqə və münasibətlər düzgün fəaliyyət göstərirmi?

- düzgün deyildir
- məqsədəuyğundur
- səmərəlidir
- düzgündür
- plana uyğundur

147 ASK-nin müasir inkişafı şəraitində onun sahələri arasında əlaqələrə necə əməl olunur?

- səmərəli
- plansız
- plana uyğun
- qeyri düzgün
- düzgün əlaqə

148 ASK-da istehsal olunan məhsullarla ölkənin tələbatını etibarlı ödəmək üçün ona daxil olan sahələr necə fəaliyyət göstərməlidir?

- adi formada
- plana əsasən
- ekstensiv yolla
- səmərəli
- plansız qaydada

149 ASK-da istehsal olunan xammal və son məhsullar hansı tələbata cavab verməlidir?

- keyfiyyətin əhəmiyyəti yoxdur
- xərci yüksəlməli
- həcmi artmalı
- yüksək keyfiyyətli
- maya dəyəri artmalı

150 ASK-da xammal istehsal edən sahələrə xidmət edən sahə necə adlanır?

- iqtisadi xidmət
- təşkilatı xidmət
- tədarük xidməti
- istehsal xidməti
- emala xidmət

151 ASK-nin inkişafı üçün onun quruluşu və sahələri arasında münasibət necə yaradılmalıdır?

- onlar sabit qalmalıdır
- biri-digərini tamamlayır
- onların əlaqəsi yoxdur
- məqsədəuyğun əlaqə olmalı
- biri digərindən asılı deyil

152 Müasir dövrdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə ASK-nın necə inkişafı təmin edilməlidir?

- kimyalaşma yolu ilə
- suvarmanın artması ilə
- ekstensiv
- intensiv
- mexanikləşmənin azalması ilə

153 ASK-nın ümumi fəaliyyətində ona daxil olan sahələrin iştirakı necə müəyyən edilir?

- mexanikləşmə səviyyəsi ilə
- əmək sərfi ilə
- maya dəyəri ilə
- xüsusi çəkisi ilə
- istehsal xərci ilə

154 Müasir dövrdə ASK-da istehsal olunan xammalın neçə faizi təkrar istehsala ayrılaraq son məhsul istehsal edilməlidir?

- 70%-dən çox
- 60-65%
- 30-40%
- 50-55%
- 40-45%

155 ASK funksional quruluşu vasitəsilə nə müəyyən edilir?

- istehsalın həcmi
- mexanikləşmə səviyyəsi
- əmtəlik məhsul
- məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması
- əmək sərfi

156 ASK quruluşu mürəkkəb, biri-digərini tamamlayan və inkişaf etdirən olmaqla neçə istiqamətə malikdir?

- 3 istiqamətə
- 7 istiqamətə
- 4 istiqamətə
- 5 istiqamətə
- 6 istiqamətə

157 ASK-nın quruluşu mürəkkəb, biri-digəri ilə əlaqəli olub nəyin inkişafına şərait yaradır?

- rentabelliğin yüksəlməsinə
- pul gəlirinin çoxalmasına
- əmək sərfinin artmasına
- biri digərinin inkişafına
- istehsal xərcinin artmasına

158 Azərbaycan Respublikasının ASK-nın inkişaf tempi son illər onun qarşısında duran vəzifəyə uyğundurmu?

- vəzifə düzgün müəyyən olunmur
- nisbətən uyğundur
- tam uyğundur
- uyğun deyildir
- uyğunluq müəyyən edilmir

159 ASK-nin təsərrüfatlarının başqa müəssisə və təşkilatlarla əlaqə və münasibəti hansı yolla həyata keçirilir?

- maya dəyərində
- göstərişə uyğun
- yalnız plana əsasən
- nağd və hesablaşma
- əmək sazişinə

160 Aqrar sferada iqtisadi mexanizmin istiqaməti necə müəyyən olunur?

- bələdiyyə tərəfindən
- planlı qaydada
- mərkəzdən
- sərbəst
- göstərişlə

161 Aşağıdakılardan hansı iqtisadi mexanizmə daxil deyil?

- sosial-sığorta
- maliyyə-kredit
- qiymət
- əmək haqqı
- vergi

162 ASK-da kreditin başlıca növü hansıdır?

- məhdud müddətli
- güzəştli
- müddətsiz
- qısa, orta və uzun müddətli
- müddətli

163 ASK-da islahatların inkişafı maliyyə-kredit münasibətlərinə necə təsir etmişdir?

- əhəmiyyəti aşağı düşmüşdür
- sistem ləğv olmuşdur
- təsiri olmamışdır
- münasibətlər yenilənmişdir
- rolu azalmışdır

164 ASK-da qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- maya dəyəri bölüşdürülür
- əmək haqqı bölüşdürülür
- istehsal xərci bölüşdürülür
- material resursları bölüşdürülür
- əmək sərfi bölüşdürülür

165 ASK-da qiymətin uçot və ya ölçü funksiyası ilə nə müəyyən olunur?

- maya dəyəri
- satış qiyməti

- rentabellik
- dəyər göstəriciləri
- istehsal xərci

166 Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir?

- istiqamətlərdir
- ixtisaslaşdırmalardır
- intensivləşdirmələrdir
- təmərküzləşdirmələrdir
- tarazlaşdırmalardır

167 İqtisadi mexanizm ASK-nın inkişafı ilə əlaqədar nəyin nəzərə alınmasını təmin etməlidir?

- təchizat üsullarını
- torpaqların genişlənməsini
- kənd hazırlığını
- istehsalın bütün xüsusiyyətlərini
- tədarük sistemini

168 ASK-nin iqtisadi mexanizmi nədir?

- nəzarətin əsasıdır
- tədarük sistemidir
- istehsal üsuludur
- iqtisadi vasitələrin məcmusudur
- satış formalarıdır

169 ASK müəssisələrinin səmərəli fəaliyyət göstərməsi üçün onlara istehsal-iqtisadi, maliyyə-kredit şəraiti kim tərəfindən yaradılır?

- heç kim
- bələdiyyə
- icra başçısı
- dövlət
- təsərrüfat rəhbəri

170 ASK-nin təsərrüfatlarının digər müəssisə və təşkilatlarla əlaqə və münasibətləri nəyə əsasən tənzimlənir?

- tövsiyələrə əsasən
- plana əsasən
- tənzimlənmir
- müqaviləyə əsasən
- göstərişə əsasən

171 Aşağıdakılardan hansı iqtisadi mexanizmə daxil edilir?

- fondverimi
- xarici əlaqələr
- valyuta münasibətləri
- vergi münasibətləri
- fond tutumu

172 İqtisadi mexanizm nədən ibarətdir?

- əmək haqqından
- istehsal xərcindən

- istehsal münasibətlərindən
- kompleks iqtisadi amillərdən
- əmək səviyyəsindən

173 Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada ASK müəssisə və təşkilatlarına verilməsi nədir?

- sığorta
- maliyyə köməyi
- pul yardımı
- kredit
- vergi

174 ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir?

- texnoloji qaydalar
- satış qaydaları
- istehsal üsulu
- maliyyə-kredit münasibətləri
- tədarük formaları

175 ASK-da qiymətin tənzimləyici funksiyası ilə nə müəyyən olunur?

- rentabellik
- əmtəlik məhsulun miqdarı
- istehsalın həcmi
- tələb və təklifin tarazlığı
- keyfiyyətin səviyyəsi

176 ASK-da qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir?

- istehsal xərcinin stimullaşdırılması
- təchizatın artırılması
- tədarükün stimullaşdırılması
- istehsalın stimullaşdırılması
- maya dəyərinin stimullaşdırılması

177 ASK-da maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəyin fəallaşmasına təsir göstərən başlıca amillərdir?

- istehsalın təmərküzləşməsinə
- istehsalın intensivləşməsinə
- istehsalın ixtisaslaşmasına
- istehsalçıların maraqlarına
- istehsalın təşkilinə

178 Müasir şəraitdə iqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə şərtlənir?

- bazar münasibətlərinin zəifləməsi
- bazar iqtisadiyyatının qanunları
- istehsalın artımı
- satışın təşkili
- qanunların çoxalması

179 Aşağıdakılardan hansı iqtisadi mexanizminin tərkib hissəsinə daxil deyil?

- istehsalın strukturu
- vergi, stimullaşdırma

- maliyyə-kredit
- qiymət mexanizmi
- müqavilə münasibətləri

180 ASK müəssisələrinin fəaliyyət funksiyaları müvafiq qanun və normativ sənədlərə əsasən kim tərəfindən müdafiə olunur?

- rəhbəri
- bələdiyyə
- özləri
- dövlət
- icra başçısı

181 ASK-nin təsərrüfat formaları müvafiq qanunlara və normativ sənədlərə əsasən necə istehsal vahididir?

- idarə edilməyən
- mərkəzdən idarə olunan
- plana əsaslanan
- tam sərbəst
- qismən sərbəst

182 ASK-da iqtisadi mexanizmin fəaliyyət istiqaməti nəyə əsasən müəyyən edilir?

- sığortaya
- normativlərə
- plana
- qanunvericiliyə
- satışa

183 Aşağıdakı iqtisadi göstəricilərdən hansı iqtisadi mexanizmə daxildir?

- maya dəyəri
- əmək məhsuldarlığı
- rentabellik
- qiymət
- xalis gəlir

184 ASK-nin səmərəli fəaliyyət göstərməsi iqtisadi mexanizmin nəyindən aslıdır?

- sabit qalmasından
- inkişafından
- təşkili qaydalarından
- düzgün formalaşmasından
- ləğv olunmasından

185 ASK müəssisələrində tənzimləyici mexanizmlərdən biri və marketinq fəaliyyətinin istiqamətləndiricisi nədir?

- əmək sərfi
- vergi münasibətləri
- əmtəlik məhsul
- qiymət mexanizmi
- istehsal xərci

186 ASK-da maliyyə münasibətləri iqtisadi marağın təmin edilməsinə yönəldilən hansı münasibət kimi çıxış edir?

- təchizat
- tədarük

- satış
- bölgü
- tədavül

187 ASK sistemində pul fondlarının formalaşması və hərəkəti ilə bağlı olan iqtisadi münasibətləri özündə əks etdirən iqtisadi münasibət nədir?

- satış münasibəti
- tədavül münasibəti
- istehsal münasibəti
- maliyyə münasibəti
- vergi münasibəti

188 ASK-da satış və alış arasında münasibətlər aşağıdakı qiymətlərdən hansında öz əksini tapır?

- bunların bəzisi
- tənzimlənən, sərbəst, pərakəndə
- sərbəst və topdansatış
- bunların hamısı
- tədarük, müqayisəli

189 ASK-da qiymətin neçə mühüm funksiyası fəaliyyət göstərir?

- 3 funksiya
- 6 funksiya
- 7 funksiya
- 4 funksiya
- 5 funksiya

190 ASK-da məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur?

- əldə edilən pul gəliri ilə
- istehsalın strukturunun dəyişməsi ilə
- mexanikləşmənin yüksəlməsi ilə
- qiymətin səviyyəsi və strukturu ilə
- istehsal xərcinin artımı ilə

191 ASK-da istehsal xərcinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır?

- verginin artırılmasından
- istehsalın azalmasından
- məhsul istehsalının çoxalmasından
- qiymətdən
- gəlirlərin çoxalmasından

192 ASK-da məhsul istehsalının artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsi üçün ona daxil olan sahələrin maddi-texniki bazasında nə baş verməlidir?

- maya dəyəri yüksəldilməli
- qiyməti artırılmalı
- qiyməti azaldılmalı
- maddi-texniki baza möhkəmləndirilməli
- istehsal xərci azaldılmalı

193 ASK-nin maddi-texniki bazanın hər hansı elementi olmadıqda nəyin aşağı düşməsi baş verir?

- əmək sərfinin
- maya dəyərinin

- istehsal xərcinin
- istehsal-iqtisadi göstəricilərin
- əmək haqqının

194 ASK-nin maddi-texniki bazası hesablanarkən nəyin birliyi həyata keçirilməlidir?

- mənfəətin
- istehsalın həcmnin
- istehlak şeylərinin
- istehsal vasitələrinin
- gəlirlərin

195 ASK-nin maddi-texniki bazasına torpaq, meşə və nə daxildir?

- texniki qüvvə
- əmək ehtiyatları
- əhali
- su ehtiyatları
- nəqliyyat

196 ASK müəssisələrinin maddi-texniki bazasının düzgün formalaşdırılması üçün nə təkmilləşdirilməlidir?

- tədarük formaları
- kadr hazırlığı
- istehsalın quruluşu
- təchizat sistemi
- satış üsulları

197 Müasir dövrdə ASK-nin maddi-texniki bazası məhsullar güvvələrin, istehsal vasitələrin və nəyin cəmindən ibarətdir?

- əhalinin
- maddi elementlərin
- sosial şəraitin
- dövrüyyə fondunun
- əkin sahələrinin

198 Aşağıdakılardan hansı ASK sistemində əsaslı vəsait qoyuluşunun maliyyə mənbəyinə aid deyil?

- kredit resursları
- əsas fondlardan amortizasiya
- mənfəətdən ayırmalar
- iqtisadi münasibətlər
- əsas fondların ləğv edilməsindən daxil olmalar

199 ASK-da əsaslı vəsait qoyuluşu öz təyinatına görə hansı hissələrə bölünür?

- təmir-tikinti
- iqtisadi-sosial
- texniki-texnoloji
- istehsal – qeyri-istehsal
- istehsal-təşkil

200 ASK-nın maddi-texniki bazasının istiqamətləri təkmilləşdirilərkən başlıca olaraq nəyə fikir verilməlidir?

- istehsalın artırılmasına
- bioloji qanunlara
- iqtisadi tədbirlərə
- texnoloji və texniki istiqamətlərə

- sosial problemlərə

201 ASK-nın maddi-texniki bazasının ehtiyatları nəyin ən mühüm istiqamətləri üzrə cəmləşdirilməlidir?

- istehsal xərcinin
 işçi qüvvəsinin
 əmək ehtiyatının
 elmi-texniki tərəqqinin
 əmək sərfinin

202 ASK-nın sürətlə inkişafının təmin edilməsi məqsədi ilə maddi-texniki baza yaradılarkən nəyin təmin edilməsi üçün tələb olunan keyfiyyətdə və miqdarda ehtiyat yaradılmalıdır?

- istehsalın strukturunun
 texnologiyanın
 istehsalın
 bütün texnoloji proseslərin
 əməyin təşkilinin

203 ASK maddi-texniki bazası müəyyən edilərkən bütün istehsal vasitələrinin nəyi nəzərə alınmalıdır?

- dəyişilmə meylləri
 ixtisaslaşması
 təmərküzləşməsi
 əlaqə və birliyi
 dinamikası

204 ASK-nın maddi-texniki bazası məhsuldar qüvvələrinin, maddi elementlərin və istehsal vasitələrinin nəyindən ibarətdir?

- yeniləşməsindən
 dəyişilmə səviyyəsindən
 dinamikasından
 onların cəmindən
 strukturundan

205 ASK-nın maddi-texniki bazasının inkişafı əsaslandırılarkən nəyin nəzərə alınması təmin edilməlidir?

- əmək haqqı
 satış qiyməti
 maya dəyəri
 səmərəli fəaliyyəti
 əmək sərfi

206 ASK-nın maddi-texniki bazası texnoloji baxımdan formalaşdığına görə ona qiymət verilərkən nəyə əməl olunma səviyyəsi üzrə xarakteristikası aparılmalıdır?

- istehsalın təşkilinə
 təzələnməsinə
 genişlənməsinə
 texnoloji rejimə
 amortizasiyasına

207 Maddi-texniki vasitələrin hər hansı elementi olmadıqda texniki prosesin nəyinə əməl edilmir?

- səmərəliliyə
 təchizata
 istifadənin yüksəldilməsinə
 ahəngdarlığına

satışa

208 ASK-da mövcud ehtiyatlardan səmərəli istifadə edildikdə nəyə nail olunur?

- heç nə olmur
 istehsal xərci azalır
 maya dəyəri yüksəlir
 yüksək nəticələrə nail olunur
 nəqliyyat vasitələri artır

209 ASK-nin maddi-texniki bazasına onun sərəncamında olan bütün maddi-texniki ehtiyatlar, yəni torpaq, su və daha nə daxildir?

- suvarma sistemləri
 mexaniki vasitələr
 nəqliyyat
 meşə ehtiyatı
 əmək ehtiyatı

210 Maddi-texniki bazadan düzgün istifadənin həyata keçirilməsi üçün onlardan necə istifadə edilməlidir?

- əhatəli
 əlaqəsiz
 ayrı-ayrı
 plana əsasən
 səmərəli

211 ASK-nin maddi-texniki bazası maddi elementlər və istehsal vasitələri və habelə nəyin cəmindən ibarətdir?

- dövriyyə fondunun
 işçi qüvvəsinin
 nəqliyyat vasitələrinin
 məhsuldar qüvvələrinin
 əsas fondun

212 ASK-da əsaslı vəsait qoyuluşundan səmərəli istifadə edilməsi məqsədi ilə onun istiqaməti regionlar üzrə nəyi nəzərə alaraq müəyyən edilməlidir?

- əmək haqqını
 iqtisadi səmərəliliyi
 istehsalın səviyyəsini
 yerli şəraiti, perspektiv inkişafı
 əməyin təşkilini

213 ASK-da hansı vəsait növü istehsalın artırılmasına və iqtisadi səmərəliliyin yüksəldilməsinə sərf olunur?

- iqtisadi təyinatlı
 sığorta
 kredit
 istehsal təyinatlı
 sosial təyinatlı

214 ASK-da maddi-texniki bazanın möhkəmlənməsi nəyin artırılmasından və ondan səmərəli istifadədən asılıdır?

- intensiv inkişafdan
 əmək haqqından
 əməyin təşkilindən

- əsaslı vəsait qoyuluşundan
- istehsalın təşkilindən

215 ASK-da istehsal prosesinin zonal xüsusiyyətə və mövsümü xarakterə malik olması maddi-texniki bazadan istifadə ilə nə kimi əlaqəsi var?

- nisbətən təsir edir
- nisbətən əlaqəsi var
- əlaqəsi yoxdur
- istifadəyə təsir edir
- təsir etmir

216 ASK-nın maddi-texniki bazasına daxil olan məhsuldar və iş heyvanları, çoxillik əkmələr başlıca olaraq nə əsasında inkişaf etdikləri nəzərə alınmalıdır?

- iqtisadi qanunlar
- ekstensiv
- intensiv
- bioloji qanunlar
- sərbəst

217 ASK-nın maddi-texniki bazası müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi düzgün nəzərə alınmalıdır?

- istehsal xərci
- dəyişilmə dinamikası
- inkişaf istiqaməti
- xüsusiyyətləri
- əmək sərfi

218 ASK-da maddi-texniki bazaya necə qiymət verilir?

- intensivləşmə amili kimi
- istehsal vasitəsi kimi
- istehsal amili kimi
- bütöv bir sistem kimi
- mexanikləşmə səviyyəsi kimi

219 ASK-nın maddi-texniki bazasına nə daxildir?

- torpaq resursları
- istehsal və qeyri-istehsal təyinatlı vasitələr
- əmək resursları
- maliyyə resursları
- texniki resurslar

220 ASK-nın maddi-texniki bazasının inkişaf istiqaməti müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi nəzərə alınmalıdır?

- istehsal xərci
- qiyməti
- sayı
- xüsusiyyətləri
- maya dəyəri

221 ASK-nın maddi-texniki bazasına qiymət verildikdən onun nəyi nəzərə alınmalıdır?

- texnoloji prosesi
- təşkilati əsasları

- təchizat forması
- bir sistem olması
- iqtisadi səviyyəsi

222 İstehsal vasitələrinin hər hansı elementi çatmadıqda, digərləri artıq olsa belə maddi-texniki bazanın nəyi pozulur?

- heç nəyi
- genişləndirilməsi
- inkişaf istiqaməti
- birliyi
- fəaliyyəti

223 ASK-nin maddi-texniki bazası meşə, su və hansı ehtiyatlardan ibarətdir?

- torpaq ehtiyatı
- əmək ehtiyatı
- kredit ehtiyatı
- maliyyə vəsaiti
- nəqliyyat vasitələri

224 ASK maddi-texniki bazasının düzgün formalaşması üçün təchizat sistemi nəyə əsasən qurulmalıdır?

- infrastruktura
- iqtisadi səmərəliliyə
- istehsalın həcminə
- bazar münasibətlərinə
- sərbəst satışı

225 ASK-nin maddi-texniki bazadan istifadənin səmərəliliyinin yüksəldilməsi nəyin yaxşılaşdırılmasından asılıdır?

- sığortanın
- kreditləşmənin
- maliyyələşmənin
- təchizatla təminatın
- vergiqoymanın

226 ASK-nin maddi-texniki bazası məhsuldar qüvvələrin və maddi elementlərin və nəyin cəmindən ibarətdir?

- maya dəyərinin
- maliyyə vəsaitinin
- torpaq sahələrinin
- istehsal vasitələrinin
- istehsal xərcinin

227 ASK-da sosial problemlər hansı təyinatlı vəsaitlər hesabına həll edilir?

- istehsal
- maddi marağ
- iqtisadi
- qeyri-istehsal
- kreditlər

228 ASK-da əsaslı vəsait qoyuluşu nəyin həyata keçirilməsinin başlıca maliyyə mənbəyidir?

- maddi marağın
- əməyin təşkilinin

- kadr hazırlığının
- geniş təkrar istehsalın
- əmək haqqının

229 ASK-da maddi-texniki bazadan səmərəli istifadəyə nail olunması üçün onun elementlərindən istifadədə nə edilməlidir?

- texnika azaldılmalı
- texniki xidmət yüksəlməli
- texnikanın məhsuldarlığı artırılmalı
- texnika universallaşdırılmalı
- texniki təmir təşkil edilməli

230 ASK-da istehsalın mövsümü xarakterə malik olması maddi-texniki resurslardan necə istifadəyə səbəb olur?

- fasiləsiz
- məhsuldar
- intensiv
- fasiləli və natamam
- müvəqqəti

231 ASK-nın və xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə maşın-mexanizmlər hazırlanarkən nəyin nəzərə alınmasına nail olunmalıdır?

- əməyin mövsümlüynə
- onların təmirinin təşkilinə
- maşın-mexanizmlərin çoxalmasına
- zonaların xüsusiyyətinə
- texnikanın istifadə vəziyyətinə

232 ASK maddi-texniki bazasının əsas istiqamətlərinin inkişafı eyni olsa da onların təkmilləşmələri necə aparılmalıdır?

- bərabər
- sabit
- eyni
- müxtəlif
- sərbəst

233 ASK-nın maddi-texniki bazasının möhkəmləndirilməsi nəyi təmin etməlidir?

- əmək məhsuldarlığının artmasını
- xidmətlərin səviyyəsini
- nəqliyyatın inkişafını
- bütün sahələrin inkişafını
- mexanikləşmənin yüksəlməsini

234 ASK-da məhsul istehsalının artması kompleksə daxil olan müəssisə və sahələrinin maddi-texniki bazasının nəyi ilə əlaqədardır?

- keyfiyyətinin yüksəldilməsi
- təkmilləşdirilməsi
- dinamikası
- möhkəmləndirilməsi
- istiqamətinin dəyişməsi

235 ASK-nın inkişafı maddi-texniki resursların nəyindən asılıdır?

- təşkili qaydasından
- dinamikasından
- ixtisaslaşmasından
- təchizatdan və istifadəsindən
- strukturundan

236 Torpaq-iqlim şəraitindən asılı olaraq torpaqlara verilən gübrələrin təsiri arasında fərq olurmu?

- kəskin fərq olur
- fərq olmur
- fərq olmamalıdır
- nisbi eynilik olur
- heç nə olmur

237 Məhsuldarlığın artması nəticəsində məhsul vahidi hesabına əmək və vəsait sərfində nə baş verir?

- heç nə olmur
- onlar yüksəlir
- nisbi vəziyyət dəyişmir
- onlar kəskin olaraq çoxalır
- onlar xeyli azalır

238 Torpaqlara gübrələr nəyə əsasən verilməlidir?

- necə gəldi
- mexanikləşmə ilə
- aqrotexniki norma ilə
- məhsula görə
- məhsuldarlıq əsasında

239 Məhsul istehsalının artırılması üçün xəstəlik və zərərvericilərlə mübarizə, gübrələnmə və s. nəyi təşkil edir?

- intensivləşməni
- aqrokomyəvi xidməti
- mexanikləşməni
- yardımçı işləri
- ekstensiv inkişafı

240 ASK-da iqtisadi münbitliyə qiymət verilmənin hansı göstərici əsas götürülür?

- mənfi münbitlik
- mütləq və nisbi münbitlik
- zərərlik münbitliyi
- gəlirlilik səviyyəsi
- orta səviyyə

241 Torpağın iqtisadi münbitliyi nədir?

- zərərliyin yüksəlməsi
- təbii və süni münbitliyin əlaqəsi
- məhsulun artması
- əmtəəlik məhsul istehsalı
- pul gəlirinin çoxalması

242 ASK-da əkin dövriyyəsi sistemi nədir?

- bitkilərin yerləşdirilməsi
- əkin sahəsinin seçilməsi

- suvarmanın aparılması
- mexanikləşmənin aparılması
- məhsuldar bitkilərin seçilməsi

243 ASK müəssisələrinə aqrokimyəvi xidmət işləri kim tərəfindən göstərilir?

- kənd təsərrüfatı nazirliyi
- xüsusi xidmət təşkilatları
- elmi institutlar
- yerli icra orqanları
- bələdiyyələr

244 Xammal istehsalının artırılmasında, keyfiyyətin yüksəldilməsində və itkilərin qarşısının alınmasında aşağıdakılardan hansının əhəmiyyəti daha böyükdür?

- istehsalın genişləndirilməsi
- əməyin təşkili
- tikinti xidmətlərinin
- istehsal xidmətlərinin
- nəqliyyat xidmətlərinin

245 Aqrokimyəvi xidmətin başlıca istiqaməti aşağıdakılardan hansıdır?

- istehsalın mexanikləşməsi
- xəstəlik və zərərvericiliklərlə mübarizə
- istehsalın təşkili
- inkişafın ixtisaslaşması
- intensiv inkişaf

246 Gübrələrin sahəyə verilməsi üsulları, metodları və müddətləri regionlar üzrə eynidirmi?

- nisbətən eynidir
- buna ehtiyac yoxdur
- kəskin fərqlidir
- eynidir
- eyni olmalıdır

247 Torpağın aqrotexniki normalarla gübrələnməsi nəticəsində nə baş verir?

- rentabellik aşağı düşür
- məhsuldarlıq artır
- məhsuldarlıq sabitləşir
- heç nə olmur
- maya dəyəri yüksəlir

248 Torpaqların münbitliyinin səviyyəsi və məhsuldarlıq nəyin həyata keçirilməsi üçün nəzərə alınmalıdır?

- mexanikləşmənin
- gübrələnmənin
- suvarmanın
- becərmənin
- əmək təşkilinin

249 İstehsalın inkişafı üçün həyata keçirilən aqrokimyəvi, suvarma, texniki təmir, nəqliyyat, tikinti və s. nəyi təşkil edir?

- mexanikləşməni
- istehsal xidməti
- əməyin təşkilini

- gəlirlərin artımını
- mənfəətin çoxalmasını

250 ASK-da mütləq münbitlik necə müəyyən edilir?

- əmək şərti ilə
- keyfiyyətlə
- məhsulun həcmi ilə
- sahə vahidindən alınan məhsulla
- əmtəəlik məhsulla

251 Torpağın hansı münbitliyi vardır?

- təbii, süni və iqtisadi
- yalnız təbii
- süni
- iqtisadi
- təbii və süni

252 Torpaqların məhsulvermə qabiliyyətinin artırılmasına başlıca olaraq aşağıdakılardan nə daha çox təsir göstərir?

- kanalların təmizlənməsi
- eroziyanın zəiflənməsi
- şoranlıqla mübarizə
- şumlama
- münbitlik

253 Xammal istehsalının çoxaldılması və itkilərin azaldılmasında həlledici rol oynayan torpaqların gübrələnməsi, xəstəlik və zərərvericilərlə mübarizə xidməti nəyi təşkil edir?

- satış xidmətini
- maddi marağı
- aqrokimyəvi xidməti
- iqtisadi əlaqələri
- sosial münasibətləri

254 Gübrələrdən istifadəni səmərəliliyinin yüksəldilməsi üçün onların daşınması, saxlanması, sahələrə verilməsi necə təşkil edilməlidir?

- necə mümkündür elə
- texnoloji tədbirlərə uyğun
- rəhbərin göstərişi əsasında
- sahələrdə saxlanılmalıdır
- imkanlara uyğun

255 Gübrələrdən istifadənin səmərəliliyinin yüksəldilməsi üçün onlar sahələrə verildə nə düzgün müəyyən edilməlidir?

- becərmə forması
- üsullar, metodlar, müddətlər
- heç nə
- istehsalın təşkili
- şumlama qaydası

256 Gübrələnmə torpaqların fiziki və kimyəvi tərkibində nəyə səbəb olur?

- itkilər çoxalır
- ciddi dəyişmələrə

- heç nəyə
- onların nisbəti dəyişir
- məhsuldarlıq azalır

257 Aqrokomyəvi xidmətin səmərəliliyinin yüksəldilməsi üçün nədən düzgün istifadə edilməlidir?

- əməyin təşkili
- elmi-texniki tərəqqi
- suvarma
- mexanikləşmə
- əmək haqqı

258 Kənd təsərrüfatı xammalının artırılması və keyfiyyətin yaxşılaşdırılması üçün nə vaxtında yerinə yerilməlidir?

- suvarma
- istehsal xidmətlər
- tozlanma
- mexanikləşmə
- becərmə

259 ASK-da nisbi münbitlik necə hesablanır?

- zərərlə
- gəlirlərlə
- əmək şərti ilə
- xərc vahidinə düşən məhsulla
- maya dəyəri ilə

260 ASK-da yararlı torpaqlardan istifadənin səmərəliliyi hansı göstəricilərlə müəyyən edilir?

- əmək çəkisi ilə
- natura və dəyərlə
- natura ilə
- dəyər ilə
- müxtəlif qiymətlərlə

261 ASK-da yararlı torpaq hansılardır?

- yalnız əkin yeri
- biçənək, örüş, otlaqlar
- bunların hamısı
- əkin yeri və dincə qoyulan sahələr
- çoxillik əkmələr

262 Aşağıdakılardan hansı torpağın məhsulvermə imkanlarını artırır?

- torpağın qorunması
- idarəetmə
- aqrotexniki qulluq
- gübrələnmə
- suvarma

263 Kənd təsərrüfatında istehsal xidmətlərinin neçə növü mövcuddur?

- 7 növü
- 5 növü
- 3 növü
- 4 növü

6 növü

264 Məhsulun keyfiyyətlə satışı nə ilə bağlıdır?

- istehsal xərci
- əmək sərfi
- əmək haqqı
- qiymət mexanizmi
- maya dəyəri

265 Bu və digər məhsullara tələbat, onların keyfiyyəti, daşınma şəraiti, tədarük vaxtı, qiyməti və s. nə vaxt müəyyən edilir?

- tədarük vaxtı
- sifariş müəyyən edildikdə
- istehlak zamanı
- emal vaxtı
- bunlara ehtiyac olmur

266 Xammal istehsalçıları ərzaq məhsullarının əksər hissəsini harada reallaşdırır?

- pay verir
- tədarükə verir
- emala verir
- sərbəst satır
- satmır

267 Kənd təsərrüfatı xammalının satışında istehsalçıların nəyi təmin edilməlidir?

- rentabellik aşağı salınmalı
- əmək sərfi çoxaldılmalı
- əmək haqqı artırılmalı
- sərbəstliyi təmin edilməli
- maya dəyəri yüksəldilməli

268 Kənd təsərrüfatı xammalı satışının vaxtında aparılmaması nəticəsində istehsalçının nəyi azalır?

- əmək haqqı
- istehsal xərci
- əmək sərfi
- gəlirləri
- maya dəyəri

269 Xammal düzgün reallaşmadıqda istehsalın iqtisadi səmərəliliyi sahəsində nə baş verir?

- səmərəliliyə təsir etmir
- səmərəlilik yüksəlir
- heç nə dəyişmir
- səmərəlilik aşağı düşür
- səmərəlilik sabit qalır

270 Kənd təsərrüfatı xammalı aşağıdakılardan hansı tərəfindən tədarük olunur?

- ictimai təşkilat və əhali
- yalnız emal
- yalnız dövlət
- bunların hamısı
- idarə və müəssisələr

271 ASK-da istehsal olunan xammal və son məhsulların qiymətlərinin artırılması düzgün hesab olunmur. Nə üçün?

- rentabellik aşağı düşür
- istehsal xərci çoxalır
- maya dəyəri artır
- əhalinin həyat şəraiti pisləşir
- iqtisadi əlaqə pozulur

272 Xammal və son məhsullar vaxtında reallaşmadıqda nəyi inkişaf etdirmək mümkün deyil?

- iqtisadi münasibətləri
- iqtisadi əlaqələri
- sosial məsələləri
- geniş təkrar istehsalı
- maddi marağı

273 Məhsulların tədarükü ilə əlaqədar təsdiq olunmuş müqavilədə məhsulun həcmi, keyfiyyəti, tədarük vaxtı, məhsulun qiymətindən başqa nə nəzərdə tutulur?

- satış kanalları
- istehsal xərci
- maya dəyəri
- tərəflərin məsuliyyəti
- əmək sərfi

274 Kənd təsərrüfatı məhsullarının mövcud tədarük qaydaları məhsul istehsalçılarına öz məhsullarını reallaşdırmaqda nə verir?

- mexanikləşmə artır
- pul gəliri çoxalır
- əmək sərfini azaldır
- tam sərbəstlik verir
- maya dəyəri bahalaşır

275 Aşağıdakı idarə və müəssisələrdən hansı xammalın tədarük işi ilə məşğul olur?

- əhali, ayrı-ayrı şəxslər
- idarə və müəssisələr
- dövlət və emal müəssisələri
- təsərrüfatlararası müəssisələr
- kooperativlər, ictimai təşkilatlar

276 Tədarük prosesində buraxılan nöqsanlar itkilərin artmasına, qiymətin bahalaşmasına və keyfiyyətin pisləşməsilə yanaşı nəyə mənfi təsir göstərir?

- məhsuldarlıq yüksəlir
- əmək sərfi çoxalır
- əmək haqqı artır
- son məhsul azalır, qiyməti artır
- maya dəyəri azalır

277 Məhsulların tədarükündə buraxılan nöqsanlar hansı sahəyə daha çox zərər verir?

- saxlama sahəsinə
- tədarük sahəsinə
- emal sahəsinə
- xammal istehsalı sahəsinə
- satış sahəsinə

278 Kənd təsərrüfatı məhsullarının satış qiyməti kimi maraqlandırılmalıdır?

- tədarükçüləri
- mütəxəssisləri
- saxlama müəssisələri
- nəqliyyat işçilərini
- istehsal və tədarükçüləri

279 Xammalın vaxtında və keyfiyyətli satışına ciddi təsir göstərən amil nədir?

- sifarişin gec tərtib olunması
- müqavilənin düzgün tərtib edilməməsi
- elə amil yoxdur
- sifarişə dair müqaviləyə əməl olunması
- sifarişin vaxtında verilməməsi

280 Emal müəssisələrinə satılan məhsulların həcmi, keyfiyyəti və qiyməti nə əsasında müəyyən edilir?

- daşınma mərhələsi
- satış dövrü
- istehsal dövrü
- sifariş əsasında
- emal zamanı

281 Xammal istehsalçıları öz məhsullarını sərbəst bazarda satmaqda daha çox maraqlıdır. Nə üçün?

- qiyməti dəyişir
- maya dəyərindən aşağı satır
- maya dəyərinə uyğun satır
- tam sərbəst satır
- qiyməti aşağı salır

282 Kənd təsərrüfatı xammalı satışı forma və qaydaları istehsalçılarda nəyə şərait yaratmışdır?

- səmərəliliyin aşağı düşməsinə
- istehsal xərcinin artmasına
- maya dəyərinin yüksəlməsinə
- marağın yüksəlməsinə
- əmək haqqının azalmasına

283 Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda onun qiymətində nə baş verir?

- qiymət ləğv olur
- qiymət sabit qalır
- heç nə dəyişmir
- qiymət aşağı düşür
- qiymət yüksəlir

284 İstehsal olunan məhsul vaxtında satılmadıqda nə baş verir?

- əmək haqqı yüksəlir
- məhsul bahalaşır
- heç nə olmur
- itkilər çoxalır, keyfiyyət pisləşir
- maya dəyəri aşağı düşür

285 Məhsul satışına dair təsdiq edilmiş şərtlər istehsalçı və istehlakçının marağına necə təmin etməlidir?

- yalnız istehlakçının

- eyni səviyyədə
- heç cür
- maraqla əlaqəsi yoxdur
- yalnız istehsalçının

286 ASK-da istehsal olunan xammal hansı qiymətlər vasitəsi ilə reallaşdırılır?

- yalnız topdansatış
- yalnız sifariş
- yalnız müqavilə
- müxtəlif qiymətlərlə
- yalnız pərakəndə

287 Kooperativlər, ictimai təşkilatlar, əhali, ayrı-ayrı şəxslər tərəfindən tədarük olan məhsullar hansı qiymətlərlə reallaşır?

- plan qiyməti ilə
- topdansatış qiymətlə
- sifariş qiymətlə
- sərbəst qiymətlərlə
- pərakəndə qiymətlə

288 Dövlət tərəfindən tədarük olan məhsulların həcmi necə tənzimlənir?

- müəyyən edilmir
- müqavilə olmadan
- normalara əsasən
- əvvəlcədən verilən sifariş əsasında
- sərbəst qaydada

289 Hazırda kənd təsərrüfatı xammalı istehsal edənlər, tədarükünü aparanlar, emalını təşkil edənlər məhsulun tədarükü üçün maraqlıdırlar. Nə üçün?

- əlaqələr pozulur
- tədarük çoxalır
- tədarük azalır
- mövcud qaydalar onları təmin edir
- pul gəliri azalır

290 Tez xarab olan məhsullar vaxtında tədarük olmadıqda nə baş verir?

- maya dəyəri yüksəlir
- əmək sərfi aşağı düşür
- maya dəyəri azalır
- itkilər çoxalır, keyfiyyət pisləşir
- mexanikləşmə pisləşir

291 Məhsul satışı ilə əlaqədar fəaliyyətdə olan qiymət mexanizmi necədir?

- mürəkkəbdir
- əlverişlidir
- çox sadədir
- sadədir
- pis deyil

292 Kənd təsərrüfatı xammalının emal müəssisəsi tərəfindən alınması istehsalçıların marağını təmin edirmi?

- bu iş səmərəli təşkil olunur
- nisbətən təmin edir

- tamamilə təmin edir
- təmin etmir
- bu iş düzgün qurulur

293 Xammal istehsalçıları texniki bitki məhsullarını hansı müəssisəyə satır?

- nəqliyyat
- kommersiya
- tədarük
- emal
- əhali

294 Xammal satışında istehsalçılar özməhsullarını harada satmağa daha çox maraqlıdır?

- əhaliyə
- emal sahələrində
- tədarük müəssisələrində
- sərbəst bazarlarda
- satış müəssisələrində

295 Aqrar islahatların həyata keçirilməsi xammal satışı sahəsində nəyə səbəb olmuşdur?

- satışın həcmi azalmışdır
- satışa maraq azalmış
- satış forması sabit qalmış
- satış forması dəyişmiş
- heç nə dəyişməmiş

296 Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda aşağıdakı sahələrdən hansına daha çox ziyan dəyir?

- saxlama
- tədarük
- emal
- istehsal
- satış

297 Məhsul satışı müəssisə və sahələrin müxtəlif olması istehsalçı üçün əlverişlidir. Nə üçün?

- alan tapılmır
- ucuz satılır
- baha satılır
- sərbəst satılır
- satılmır

298 Məhsul istehsalçıları öz məhsullarını başlıca olaraq nəyə uyğun satırlar?

- əmək təşkilinə
- istehsal xərcinə
- əmək haqqına
- təsdiq olunmuş şərtlərə
- maya dəyərinə

299 ASK-da istehsal olunan son məhsullar hansı qiymətlərlə satılır?

- müqayisəli
- sifariş
- müqavilə
- pərakəndə və topdansatış
- sərbəst

300 ASK-da istehsal olunan xammal və son məhsulun səmərəliliyinin artırılması nə ilə bağlıdır?

- əmək haqqının artırılması
- əmək sərfinin düzgün olması
- xərci nəzərə alınması
- satışın düzgün təşkili
- texnologiyanın düzgün təşkili

301 Kənd təsərrüfatı məhsulları təşkilatlar, müəssisələr tərəfindən necə tədarük olunur?

- tam azad halda
- sifariş əsasında
- sərbəst
- müqavilə əsasında
- normativlərə əsasən

302 Müasir dövrdə kənd təsərrüfatı məhsullarının tədarükündə hansı qaydadan istifadə olunur?

- sifariş əsasında
- planlı qaydada
- vahid formadan
- müxtəlif formadan
- göstərişlər əsasında

303 Ölkənin tələbatının təmin edilməsinin yaxşılaşdırılması üçün istehsal olunan əsas növ məhsulları nəyi səmərəli təşkil etməlidir?

- əmək haqqını
- istehsal xərci
- əmək sərfi
- tədarük, emal, satışı
- suvarma işləri

304 Aqrar islahatlar və sahibkarlığın inkişafı intensivləşmənin göstəricilərində nəyə şərait yaratmışdır?

- onların sayının sabitləşməsinə
- onların dəyişməsinə
- onların azalmasına
- onların çoxalmasına
- onların sayının artmasına

305 ASK-da torpaq sahəsi, ona yönəldilən əsaslı vəsait, sərf olunan əmək arasındakı qarşılıqlı münasibətlər nəyi xarakterizə edir?

- maya dəyərini
- istehsalın intensivləşməsinə
- istehsalın strukturunu
- istehsalın istiqamətini
- istehsal xərcini

306 İntensivləşmə nəticəsində əmək məhsuldarlığının səviyyəsində nə baş verir?

- dəyişilməz qalır
- sabitləşir
- yüksəlir
- azalır
- əmək sərfi azalır

307 Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq intensivləşmənin rolu və səmərəliliyində nə baş verir?

- mürəkkəbləşir
- yüksəlir
- heç nə
- dəyişilməz qalır
- sadələşir

308 Müxtəlif təsərrüfatçılıq formalarında yüksək istehsal-iqtisadi nəticələrə nail olmağın ümumi göstəricisi nədir?

- maya dəyərinin yüksəldilməsi
- intensiv inkişaf
- xərclərin azaldılması
- əmək haqqının artırılması
- rentabellik

309 ASK-da formalaşan çoxukladlı iqtisadiyyatın və sahibkarlıq formalarının ümumi inkişafının əsas istiqaməti nədir?

- sabitləşmə
- təmərküzləşmə
- ixtisaslaşma
- tənzimlənmə
- intensivləşmə

310 ASK-da intensivləşmə istehsalın inkişafını və iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin edən iqtisadi qanunların nəyindən irəli gəlir?

- yeniləşməsindən
- yeniləşməsindən
- tələblərindən
- öyrənilməsindən
- dərk olunmasından

311 ASK-nin intensiv inkişafı ilə kim məşğul olur?

- bələdiyyələr
- sahibkarların özü
- mütəxəssislər
- elmi işçilər
- icra hakimiyyəti

312 ASK-da intensivlik səviyyəsinin müəyyən edilməsində istifadə olunan müqayisələr hansı təyinatla malikdir?

- sabit
- dəyişən
- ümumi və xüsusi
- dinamik
- qeyri-sabit

313 Təsərrüfat, müəssisə və kollektivlərin birinin digərinə nisbətən intensivlik səviyyəsinin yuxarı, aşağı, zəif və s. olması nə ilə müəyyən edilir?

- mexanikləşmə ilə
- maya dəyəri ilə
- əmək sərfi ilə
- istehsal xərci ilə
- müqayisə ilə

314 ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir?

- təchizat formaları
- satış üsulları
- əmək və vəsait qoyuluşu
- əməyin təşkili
- istehsalın strukturu

315 ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır?

- istehsal xərcinin azalmasına
- əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- kadr hazırlığına
- əmək haqqının artırılmasına
- əmək sərfinin aşağı salınmasına

316 ASK-da ekstensiv inkişaf şəraitində əmək və vəsait sərfi nəyə yönəldilir?

- əhalinin artmasına
- əhali yer dəyişmələrə
- əmək sərfinin azalmasına
- istehsal sahələrinin genişləndirilməsinə
- kadr hazırlığına

317 Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir?

- ekstensiv inkişaf
- intensiv inkişaf
- işçilərin çoxaldılması
- torpaqların artırılması
- texniki təmirin gücləndirilməsi

318 ASK-da intensivləşməni xarakterizə edən göstəricilərin müəyyən edilməsi nəyi tələb edir?

- göstəricilərin keyfiyyətini
- göstəricilərin düzgün müəyyən edilməsini
- göstəricilərin səviyyəsini
- göstəricilərin növünü
- göstəricilərin quruluşunu

319 Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar problemlər nəyi zəruri proses kimi qarşıya qoyur?

- əmək haqqının çoxalmasını
- istehsal xərcinin artmasının
- intensiv inkişafı
- maya dəyərinin yüksəldilməsini
- rentabelliğin aşağı düşməsinə

320 İstehsalın intensivləşməsi, sahənin maddi-texniki bazasının möhkəmlənməsi nəticəsində işçilərin sayı qanunauyğun olaraq nə olur?

- strukturu dəyişir
- azalır
- sabitləşir
- çoxalır
- dəyişməz qalır

321 ASK sistemində intensivləşmə necə proses olub yüksək nəticələrə şərait yaradır?

- qarışıq
- mürəkkəb və çox cəhətli
- sadə
- çox sadə
- adi

322 İntensivləşmənin yüksəldilməsinə ayrılan vəsait sahibkarlıq şəraitində hansı mənbədən ayrılır?

- kredit hesabına
- öz vəsaitindən
- büdcədən
- bələdiyyənin vəsaitindən
- icra hakimiyyətindən

323 İntensiv inkişaf nə ilə çox ciddi bağlıdır ki, o sahibkarlığın yüksək nəticələrə nail olmasının əsasıdır?

- uçot-hesabat
- infrastruktura
- tənzimlənmə
- iqtisadi səmərəlilik
- kompleks mexanikləşmə

324 İntensivləşmə ölkənin məhsul istehsalına tələbatın təmin edilməsinin nəyindən irəli gəlir?

- itkilərin azaldılması
- bahalaşması
- azaldılması
- zərurəti
- ucuzlaşması

325 Müasir dövrdə ASK-nin inkişafına hansı yolla nail olmaq mümkündür?

- ekstensiv inkişaf
- istehsal xərcinin azaldılması
- əmək haqqının artırılması
- intensivləşmə
- gəlirlərin çoxaldılması

326 ASK-da intensivlik səviyyəsini müəyyən edən ümumi və xüsusi təyinatlı müqayisələr hansı formaya malikdir?

- dinamik
- dəyişən
- nisbi
- dəyər və natura
- sabit

327 ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir?

- dinamik
- mütləq
- dəyişən
- nisbi
- keyfiyyət

328 ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur?

- kənd təsərrüfatına yararlı sahədə

- əkin yerində
- cəmi torpaqlarda
- məqsəduyğun hesab olunan sahədə
- çoxillik əkmələrdə

329 İstehsalın keyfiyyətə dəyişməsi, yenidən qurulması, müasirləşməsi, elmi-texniki tərəqqinin sürətlənməsi istehsalın inkişafının hansı istiqamətini əks etdirir?

- intensiv
- regional
- sosial-iqtisadi
- ekstensiv
- qarışıq inkişaf

330 ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur?

- ixtisaslaşmanın
- ekstensiv inkişafın
- əmək haqqının
- intensivləşmənin
- iqtisadi münasibətlərin

331 ASK-da intensivləşmənin müəyyənləşdirilməsi üçün bir saira nədən istifadə edilməsi tələb olunur?

- vergi növündən
- kreditdən
- maliyyə vəsaitindən
- iqtisadi göstəricilərdən
- istehsal xərcindən

332 İntensivləşmə ilə əlaqədar olaraq fondlardan istifadə, mütərəqqi texnologiyanın tətbiqi başlıca nə kimi qarşıda durur?

- nəzərə almamaq
- azalmaq
- nöqsan kimi
- vəzifə kimi
- aşağı salmaq

333 ASK-da intensivləşmə nəticəsində məhsul istehsalının artımı ilə yanaşı onun nəyinə real şərait yaranır?

- keyfiyyətin pisləşməsinə
- sabitləşməsinə
- bahalaşmasına
- ucuzlaşmasına
- istehsalın azalmasına

334 Aqrar sahibkarlıq formalarında intensiv inkişafa nail olmaq üçün intensivləşmənin nəyi nəzərə alınmalıdır?

- təşkili qaydası
- sabitləşməsi
- səviyyəsi
- yeni xüsusiyyətləri
- dəyişməsi

335 ASK-da sahibkarlığın formalaşması ilə əlaqədar intensiv inkişaf sahəsinə nə yaranır?

- əhəmiyyəti azalır
- forması sabitləşir
- istiqaməti dəyişmir
- yeni xüsusiyyətlər yaranır
- heç nə dəyişmir

336 İntensivləşmə ASK-nin inkişafının bütün nəyini özündə cəmləşdirir?

- sabit qalmasını
- dəyişilmə üsullarını
- planlarını
- şərtlərini
- dəyişkən olmasını

337 ASK-da məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişaf etdirilmə prosesini nə əhatə edir?

- maya dəyəri
- fond tutumu
- məhsuldarlıq
- intensivləşmə
- qiymət

338 ASK-da yüksək istehsal və sosial-iqtisadi nəticəyə nail olmağın başlıca istiqaməti nədir?

- ekstensiv inkişaf
- torpaqların artırılması
- yeni sahələrin yaradılması
- intensiv inkişaf
- əmək haqqının yüksəldilməsi

339 ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır?

- dəyişilməsi
- təşkili qaydası
- dinamikası
- səviyyəsi
- hərəkət forması

340 Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir?

- məqsədəuyğun
- istehsalın təmərküzləşməsi
- istehsalın ixtisaslaşması
- ekstensiv
- intensiv

341 ASK-da geniş təkrar istehsala hansı yollarla nail olunur?

- əməyin təşkili
- maddi maraq
- torpaqların genişlənməsi
- intensiv və ekstensiv inkişaf
- əhali artımı

342 Torpaqların erroziyaya uğramasında hansı erroziyanın xüsusi çəkisi böyükdür?

- su və külək

- əməyin təşkili
- yalnız suvarma
- yalnız külək
- mexanikləşmə

343 ASK sistemində elmi-texniki tərəqqinin inkişafı k/t-nın nəyə təsirini gücləndirir?

- emal sahələrinə
- qiymətlərə
- satış sahələrinə
- ətraf mühitə
- əmək təşkilinə

344 Xəstəlik və zərərvericilərə qarşı işlədilən kimyəvi maddələr nəyin tərkibinə ciddi təsir göstərir?

- məhsulların
- keyfiyyətin
- toxumun
- yemin
- torpaq və suyun

345 Aqrar sahədə işlədilən kimyəvi dərman və birləşmələr nəyin yaxşılaşmasına səbəb olur?

- həyat şəraitinin
- məhsulun keyfiyyətinin
- əmək təşkilinin
- texnoloji prosesin
- suvarma rejiminin

346 Torpaq və suvarma zamanı texnoloji rejimə əməl edilməməsi nəyin azalmasına səbəb olur?

- rentabelliyyənin
- əmək haqqının
- qiymətin
- maya dəyərinin
- istehsalın

347 Tərəvəz məhsullarına həddindən artıq gübrə verilməsi onların tərkibində insanlar üçün böyük təhlükə olan nəyin yaranmasına səbəb olur?

- nitrat çoxalır
- heç nə yaratmır
- nitrat toplanmır
- məhsulun keyfiyyəti pisləşir
- vitaminlər artır

348 Torpaq sahələrindən intensiv istifadənin sürətlənməsi nəyin baş verməsini artırır?

- məhsuldarlıq yüksəlir
- münbitlik azalır, eroziya artır
- suvarma sistemi pozulur
- şoranlaşma azalır
- maşınlardan istifadə pisləşir

349 Kənd təsərrüfatında gübrələrdən, kimyəvi dərmanlardan düzgün istifadə edilməməsi nəyə səbəb olur?

- iqtisadi səmərəlilik azalır
- ətraf mühit çirklənir
- məhsul istehsalı azalır

- torpağın məhsuldarlığı pisləşir
- məhsulun keyfiyyəti pisləşir

350 Bitki, heyvanat və mikroorqanizmlərin torpaq, iqlim, su ilə üzvü əlaqəli halda cəmiyyət üçün məhsul istehsal etdiyi sistem nədir?

- ekoloji məhsul
- ekoloji-istehsal
- intensiv
- ekstensiv
- istehsal-iqtisadi

351 Torpaqlardan istifadənin səmərəliliyi yüksəldikcə hansı proses güclənir?

- şoranlaşma
- gübrələnmə
- mexanikləşmə
- erroziya
- suvarma

352 Elmi-texniki tərəqqinin sürətlənməsi k/t-ı ilə nəyin arasındakı əlaqəni dərinləşdirir?

- saxlama ilə
- tədarüklə
- emal müəssisəsi
- təbiətlə
- satışla

353 Xəstəlik və zərərvericilərlə mübarizədə aparılarkən istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur?

- qiymətin
- əmək haqqının
- əmək sərfinin
- məhsulların
- həyat şəraitinin

354 Xəstəlik və zərərvericilərlə mübarizə zamanı işlədilən kimyavi maddələr nəyin artmasına şərait yaradır?

- əmək sərfinin
- əmək haqqının
- istehsal xərcinin
- istehsalın
- mexanikləşmənin

355 Ekoloji tarazlığın pozulmasına aşağıdakılardan hansı daha ciddi təsir göstərir?

- rabitə
- mexanikləşmə
- əmək təşkili
- suvarma texnologiyası
- nəqliyyat

356 Kənd təsərrüfatında kimyəvi birləşmələrin çox tətbiq edilməsi, onların səmərəsiz təşkili ölkəmizdə flora və faunaya bitki və heyvan növlərinə necə təsir edir?

- flora və faunaya zərər vurur, bitki-heyvan məhv edilir
- kimyəvi maddə az tətbiq olur
- onlarla əlaqəsi yoxdur

- çox zəif
- bütün prosesə nəzarət edilir

357 Azərbaycanda eroziyanın hansı növü vardır və onlar torpaqların neçə faizini əhatə edir?

- eroziya yoxdur
- tək-cə külək eroziyası, 30-40%
- eroziya zəifdir və 15-20% əhatə edir
- külək və su eroziyası 65-70%
- yalnız su eroziyası 25-30%

358 Regionlarda meliorasiya məqsədi ilə aparılan tədbirlərin ekoloji şərait nəzərə alınmadan yerinə yetirilməsi nəyə səbəb olur?

- kanalların su axımının azalmasına
- suvarma şəraitinin pisləşməsinə
- məhsuldarlığın artmasına
- şoranlığın çoxalmasına və xəstəliklərin yaranmasına
- eroziyanın qorunmasına

359 Bioloji qanunlar, inkişaf və iqtisadi qanunlarla əlaqədar olub ASK-nin nəyinin bütün səviyyəsində özünü göstərir?

- stimullaşmasında
- satış mərhələsində
- istehsal prosesində
- idarə olunmasında
- planlaşmasında

360 Torpaqların iqtisadi münbitliyinin yüksəldilməsi nəyə şərait yaradır?

- zərərliyin yüksəlməsinə
- suvarmaya
- mexanikləşməyə
- istehsalın artmasına
- gəlirlərin azalmasına

361 Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq əmələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır?

- heç nə azalmır
- suvarma
- kimyalaşma
- münbitlik səviyyəsi
- qorunma

362 ASK-nin hansı sahəsi ətraf mühitlə daha sıx bağlıdır?

- infrastruktur
- satış
- emal
- istehsal
- tədarük

363 Xəstəlik və zərərvericilərlə mübarizədə tətbiq olunan kimyəvi maddələr nəyin qarşısını alınmasına şərait yaradır?

- maya dəyərinin
- əmək haqqının

- əmək sərfinin
- itkilərin
- istehsal xərcinin

364 Aqrar sferada istifadə edilən kimyəvi maddələr düzgün istifadə olunmaması nəyə səbəb olar?

- maya dəyərinin azalmasına
- iqtisadi artıma
- istehsalın azalmasına
- ətraf mühitin çirklənməsinə
- qiymətin aşağı düşməsinə

365 Torpaqdan istifadə zamanı texnoloji rejimin pozulması nəyə səbəb olur?

- ekoloji tarazlığın bərpasına
- gəlirlərin çoxalmasına
- istehsalın artmasına
- ekoloji tarazlığın pozulmasına
- maya dəyərinin ucuzlaşmasına

366 Kənd təsərrüfatında gübrələrdən və kimyəvi maddələrdən düzgün istifadə edilməməsi insanlara və canlı aləmə nə edir?

- heç bir zərəri yoxdur
- təsiri zəifdir
- təsir etmir
- ciddi zərər vurur
- təsiri hiss olunmur

367 ASK sistemində elmi-texniki tərəqqinin sürətlənməsi təbiətlə kənd təsərrüfatı arasında qarşılıqlı əlaqənin dərinləşməsinə və kənd təsərrüfatının nəyə təsirinin artmasına səbəb olur?

- eroziyanın zəiflənməsini
- torpaq sahələrinə
- məhsul istehsalına
- ətraf mühitə
- ekologiyanın yaxşılaşmasına

368 Torpaq və digər resurslardan istifadədə texnoloji rejimlərə ciddi əməl edilməməsi nəticəsində nəzərdə tutulan səviyyədə məhsul istehsalı və nəyə nail olunmur?

- ekoloji vəziyyət yaxşılaşır
- atmosfərə zərər vurulur
- ekoloji rejim gözlənilir
- ekoloji tarazlıq pozulur
- çirklənmiş sahələr artır

369 İstehsal vasitələri istehsal edən və emalı həyata keçirən sahələr öz əlaqə və məmofeyinin qurarkən hansı sahənin tələbatını nəzərə almalıdır?

- nəqliyyat
- ticarət
- sosial inkişaf
- kənd təsərrüfatı
- texniki təmir

370 Sahə komplekslərində istehsal-iqtisadi əlaqələr hansı tələbatı uyğun tənzimləyir?

- göstərişə əsasən

- bazar münasibətləri ilə
- tənzimlənir
- plana əsasən
- tələbata uyğun

371 ASK-da istehsal olunan son məhsulların istehlak dəyərinin yüksəldilməsi üçün onun istehsalı ilə məşğul olan sahələrdə nəyə nail olunmalıdır?

- rentabelli olmasına
- əməyin düzgün təşkilinə
- istehsal-iqtisadi əlaqələrin tənzimlənməsinə
- əmək haqqının artmasına
- maya dəyərinin azaldılmasına

372 ASK-da istehsal olunan məhsullar aşağıdakılardan hansından uyğun olmalıdır?

- maya dəyərinə
- insanların zövqünə
- gündəlik tələbata
- yüksək zərərliyə
- yüksək əmək haqqına

373 ASK-da istehsal olunan ərzaq məhsulları nəyə təminat verməlidir?

- heç nəyə
- insanlığın sağlamlığına
- rentabelliyyə
- səmərəliliyə
- ucuzlaşmasına

374 Aqrar-sənaye sahə komplekslərinə xammal istehsal edən, tədarük, emal, saxlama, satış, istehsala xidmət sahələrindən hansı daxil deyil?

- tədarük və emal
- istehsala xidmət
- hamısı daxildir
- satış və saxlama
- satışdan başqa hamısı

375 Aqrar-sənaye sahə kompleksləri hansı sahələr üzrə formalaşır?

- tədarük sahələri
- xidmət sahələri
- emal sahələri
- ayrı-ayrı sahələr
- tikinti sahələri

376 Aşağıdakılardan hansı sahə komplekslərində spesifik xüsusiyyət hesab olunur?

- kooperasiya
- istehsalın mövsümlüyü
- ixtisaslaşma
- təmərküzləşmə
- inteqrasiya

377 Aqrar-sənaye sahə kompleksləri əhalinin tələbatını necə təmin edir?

- baha məhsulla
- keyfiyyətli ərzaqla

- bir və bir-neçə məhsulla
- təmin etmir
- çoxlu məhsulla

378 ASK-da istehsal olunan məhsullar işçilərdə nəyə təminat verməlidir?

- maya dəyərində
- maddi marağına
- əmək haqqına
- mənəvi marağına
- istehsal xərcinə

379 ASK-da istehsal olunan müxtəlif çeşidli və yüksək keyfiyyətli məhsullar necə başa gəlməlidir?

- rentabelli
- ucuz
- baha
- zərərli
- yüksək qiymətlə

380 ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları hansı sahənin hesabına əldə edilir?

- bir neçə sahənin
- iki sahənin
- üç sahənin
- bir sahənin
- heç bir sahənin

381 Aqrar-sənaye sahə kompleksləri çoxlu sayda və müxtəlif funksiyalı istehsal-xidmət sahələrindən ibarət olmaqla onların arasında mürəkkəb əlaqə və münasibət vardır. Onlar necə qurulmalıdır?

- icra orqanları müəyyənləşdirir
- əlaqəyə ehtiyac yoxdur
- əlaqə mövcud deyil
- nazirlik tərəfindən müəyyən edilir
- əlaqə bazar münasibətlərinə uyğunlaşmalıdır

382 Aqrar-sənaye sahə kompleksləri tələbatı neçə növ xalq istehlakı məhsulları ilə təmin edir?

- istehlak malları istehsal etmir
- məhdud növ
- bir və bir-neçə
- bir növ
- çoxlu növ

383 ASK-da istehsal olunan son məhsulların səmərəliliyinin yüksəlməsi üçün onun yaradılmasında iştirak edən müəssisələrdə nəyə nail olunmalıdır?

- elmi-texniki tərəqqiyə
- yüksək istehsal-iqtisadi nəticələrə
- əmək sərfinin yüksəlməsinə
- kədr hazırlığına
- əmək haqqının artmasına

384 Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və münasibətlər nəyə əsasən qurulmalıdır?

- əməyin təşkilinə
- bazar münasibətlərinə
- sahələrin inkişafına

- iqtisadi səmərəliliyə
- infrastrukturaya

385 Sahə komplekslərində istehsal-iqtisadi əlaqələr müəyyən edilərkən nəyin nəzərə alınması təmin edilməlidir?

- istehsalın kooperasiyası
- sahənin spesifik xüsusiyyətləri
- iqtisadi mexanizm
- istehsalın inkişafı
- istehsalın inteqrasiyası

386 Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və mənafeylərin formalaşdırılmasının əsasını nə təşkil edir?

- istehsalın inkişafı
- real tələbatlar
- əmək haqqı
- istehsal xərci
- istehsalın strukturu

387 Aqrar-sənaye sahə kompleksləri necə formalaşır?

- adi qaydada
- ayrı-ayrı sahələr üzrə
- iki-üç sahə üzrə
- sahələrin bölgüsü
- sahələrin birləşməsi

388 ASK-da istehsal olunan son məhsullar insanların nəyinə cavab verməlidir?

- gündəlik tələbatına
- həyat şəraitinə
- heç nəyə
- iqtisadi imkanlarına
- həyat tərzinə

389 ASK-da ərzaq istehsalı ilə məşğul olan sahələr hansı xarakterli funksiyaya malik olmalıdır?

- heç biri
- eyni
- oxşar
- nisbi
- müxtəlif

390 Aqrar-sənaye sahə komplekslərində istehsal-iqtisadi əlaqə və münasibətlərin formalaşmasının əsasını nə təşkil edir?

- tədarük üsulları
- satış formaları
- real tələbatlar
- istehsalın azalması
- gəlirlərin çoxalması

391 Aqrar-sənaye sahə kompleksləri hansı müəssisə və sahələr hesabına formalaşır?

- tikinti-təmir
- istehsal-xidmət
- yalnız emal
- yalnız xammal

- yalnız tədarük

392 ASK-da son məhsullar hansı fəaliyyəti nəticəsində istehsal olunur?

- satış sahəsinin
 bir-neçə sahənin
 xammal istehsal edən
 emal sahəsinin
 tədarük sahəsinin

393 Mütərəqqi texniki-texnoloji tədbirlər və sosial-iqtisadi amillər nəticəsində məhsul istehsalının artımı nəyin yüksəlməsinə şərait yaradır?

- qiymətin
 istehsal xərcinin
 əmək haqqının
 iqtisadi səmərənin
 maya dəyərinin

394 ASK-da texniki-texnoloji, sosial-iqtisadi tədbirlər nəyə yönəlməlidir ki, iqtisadi səmərəlilik yüksəlsin?

- texnoloji prosesin zəifləməsinə
 maya dəyərinin artmasına
 əmək haqqının artmasına
 istehsal xərcinin azalmasına
 zərərliyin yüksəlməsinə

395 ASK-da nəyin yüksəldilməsi istehsal xərci və maya dəyərinin aşağı salınması ilə bağlıdır?

- rentabelliyyənin
 qiymətin
 əmək haqqının
 iqtisadi səmərəliliyyənin
 əmək sərfinin

396 ASK-da xalis məhsulun əldə edilməsinin yeganə mənbəyi hansı sahədir?

- saxlama
 emal
 satış
 kənd təsərrüfatı
 tədarük

397 Son məhsulun dəyərindən amortizasiya ayırmaları, xammal və material xərci çıxdıqdan sonra qalan hissə nədir?

- mənfəət
 ümumi gəlir
 ümumi məhsul
 xalis məhsul
 zərər

398 Kənd təsərrüfatı xammalının emalından əldə edilən xalis məhsulun dəyəri nəyin tərkibinə aiddir?

- istehsal xərcinə
 əmək haqqına
 mənfəətin
 son məhsula
 xalis məhsula

399 Müəyyən dövr ərzində xammalın emalından alınan ərzaq və istehlak malları aşağıdakılardan hansına daxildir?

- xalis məhsula
- xalis gəlirə
- mənfəətə
- son məhsula
- əmək haqqına

400 ASK-da ümumi məhsul nəyin cəmindən ibarətdir?

- xalis məhsul və rentabellik
- son məhsul və mənfəət
- son və xalis məhsul
- son və aralıq məhsul
- xalis gəlir və mənfəət

401 ASK-da xalis gəlir nədir?

- ümumi xərcin artan hissəsidir
- ümumi məhsulun satılan hissəsidir
- rentabellik səviyyəsidir
- ümumi məhsulla istehsal xərcinin fərqidir
- son məhsulun əmtəlik hissəsidir

402 ASK-da son məhsul nədir?

- ümumi məhsulla aralıq məhsulun fərqi
- məhsulun keyfiyyəti
- əmtəlik məhsulun səviyyəsi
- istehsalın dinamik artımı
- məhsulun istehlak dəyəri

403 ASK-da səmərə nəyi əks etdirir?

- rentabelliliyin yüksəlməsini
- əmtəlik məhsulun artmasını
- məhsulun çoxalmasını
- hər-hansı tədbirin nəticəsini
- gəlirlərin çoxalmasını

404 ASK-da iqtisadi səmərəlilik iqtisadi inkişafın başlıca problemi kimi mürəkkəb nədir?

- iqtisadi əlaqədir
- əmək müqaviləsidir
- istehsal münasibətidir
- ictimai-iqtisadi prosesidir
- qiymət formasıdır

405 Müasir texniki-texnoloji proseslər, sosial-iqtisadi tədbirlər torpaqdan və əmlakdan necə istifadəyə şərait yaratmalıdır?

- tövsiyəyə uyğun
- plana əsasən
- əlaqəsi yoxdur
- səmərəli
- göstərişə əsasən

406 Məhsul istehsalının istehsal xərci, maya dəyəri, qiyməti, keyfiyyəti və s. iqtisadi səmərəliliyin səviyyəsinə necə təsir göstərir?

- sadə
- sabit
- eyni
- müxtəlif
- əlaqəli

407 ASK-da itkilərin çoxalması və keyfiyyətin pisləşməsi nəyin aşağı düşməsinə səbəb olur?

- əmək sərfinin
- iqtisadi səmərəliliyin
- istehsal xərcinin
- məşğulluğun
- mexanikləşmənin

408 İstehsal prosesində sərf olunan xammal və materialların azalması nəyin çoxalmasına təsir edir?

- zərərliliyinin
- maya dəyərinin
- istehsal xərcinin
- xalis məhsulunun
- əmək haqqının

409 ASK-nin fəaliyyətinə qiymət verilərək istifadə olunan əsas göstərici hansıdır?

- ümumi gəlir
- ümumi məhsul
- son məhsul
- xalis məhsul
- aralıq məhsul

410 Kənd təsərrüfatı sahələrində yaradılan xalis məhsulun dəyəri nəyə daxildir?

- istehsal xərcinə
- ümumi gəlirə
- ümumi məhsula
- son məhsula
- mənfəətə

411 ASK-da ümumi məhsuldan aralıq məhsulu çıxdıqdan sonra qalan hissə nəyi təşkil edir?

- istehsal xərcini
- xalis məhsulu
- mənfəəti
- son məhsulu
- xalis gəliri

412 ASK-da son və aralıq məhsulun cəmi nəyi təşkil edir?

- əmək haqqını
- xalis gəlir
- mənfəəti
- ümumi məhsulu
- rentabelliği

413 Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur?

- əmtəlik səviyyəsi ilə
- məhsulun istehsal xərcləri ilə
- məhsul istehsalının artımı ilə
- istehlak norması ilə
- əmtəlik məhsulun çoxalması ilə

414 ASK-da xalis məhsul (ümumi gəlir) nədir?

- reallaşan dəyərdir
- cəmi məhsulun dəyəridir
- cəmi məhsuldur
- yeni yaradılan dəyərdir
- istehlak olunan dəyərdir

415 ASK-da səmərəlilik nədir?

- alınan nəticə ilə onu törədən səbəbin nisbəti
- istehsal xərcinin azalması
- rentabelliliyin dinamikası
- əldə edilən gəlirin çoxalması
- fondlarla təminatın yaxşılaşması

416 ASK-da geniş təkrar istehsalın inkişafının, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir?

- iqtisadi münasibət
- pul gəlirinin artması
- istehsalın çoxalması
- ictimai səmərəlilik
- mənfəətin azalması

417 Məhsul istehsalının iqtisadi səmərəliyi istehsal xərci, maya dəyəri, keyfiyyəti ilə yanaşı nədən asılıdır?

- emaldan
- suvarmadan
- əmək sərfindən
- qiymətdən
- becərmədən

418 ASK-da bir işçi, bir adam-saat hesabına məhsul çıxımının səviyyəsi nəyi əks etdirir?

- mexanikləşməni
- rentabelliyi
- maya dəyərini
- əmək məhsuldarlığına
- istehsal xərcini

419 Nəyin yüksəlməsi istehsal xərci, keyfiyyəti, qiyməti və digər amillərdən asılıdır?

- zərərlik səviyyəsinin
- əmək haqqının
- əmək sərfinin
- iqtisadi səmərəliyin
- fond veriminin

420 Kənd təsərrüfatı istehsal prosesində texniki-texnoloji və təşkilatı amillərin düzgün həyata keçirilməsi nəticəsində nə baş verir?

- mənfəət artır

- istehsal xərci azalır
- gəlirlər çoxalır
- itkilər artır, keyfiyyət pisləşir
- maya dəyəri ucuzlaşır

421 Ümumi məhsul istehsalı prosesində amortizasiya ayırmalarının azalması nəyin artmasına səbəb olur?

- əmək haqqının
- son məhsulun
- xalis gəlirin
- xalis məhsulun
- mənfəətə

422 Xammal və son məhsulların satışını aparan təşkilatların xalis məhsulunun dəyəri nəyə daxil olur?

- ümumi gəlirə
- xalis gəlirə
- xalis məhsula
- son məhsula
- mənfəətə

423 ASK-dan kənarında istehsal sahələrinin ehtiyacını ödəyən məhsullar nəyin tərkibinə aid edilir?

- heç birinin
- xalis məhsulun
- ümumi məhsulun
- son məhsulun
- aralıq məhsulun

424 ASK-da ümumi məhsulla nəyin fərqi son məhsulu təşkil edir?

- rentabellik
- xalis gəlir
- xalis məhsul
- aralıq məhsul
- mənfəət

425 ASK-da aralıq məhsul nədir?

- ümumi məhsulun zay olan hissəsidir
- ümumi məhsulun emal olunan hissəsidir
- ümumi məhsulun satılan hissəsidir
- ümumi məhsulun istehlaka sərf olunan hissəsidir
- ümumi məhsulun tədarük olunan hissəsidir

426 ASK-da səmərəliliyin hansı forması müəyyən edilir?

- yalnız təşkilati
- yalnız istehsal-iqtisadi
- yalnız sosial
- sosial, istehsal-iqtisadi, texniki-texnoloji
- yalnız texniki-texnoloji

427 Bazar münasibətlərinin formalaşdığı şəraitdə ASK-da məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur?

- əmək sərfinin
- keyfiyyətin
- məhsuldarlığın

- iqtisadi səmərəliliyin
- maya dəyərinin

428 ASK-da insanların həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mövcud olan xidmət nədir?

- istehsal infrastrukturunu
- tibbi xidmət
- mədəni xidmət
- sosial infrastrukturunu
- nəqliyyat xidməti

429 ASK-nin infrastrukturunu hansı istehsal prosesinin normal inkişafını təmin edir?

- intensiv
- ekstensiv
- qarışıq
- sadə
- geniş

430 Məhsulların tədarükü, saxlanması və satışı üzrə xidmət sahələrinin fəaliyyətində nə həyata keçirilir?

- onlara ehtiyac olmur
- yeniləşir, müasirləşir
- inkişaf etmir
- sərbəstləşir
- sabit saxlanılır

431 ASK-nin infrastrukturunda buraxılan nöqsan hansı sahəyə ciddi zərər yetirir?

- tədarük sahəsinə
- satış sahəsinə
- məhsulun saxlanılmasına
- məhsulun daşınmasına
- istehsal sahəsinə

432 Aqrar islahat nəticəsində istehsalın inkişafının genişlənməsi nəyə tələbatı artırır?

- istehsal resurslarına
- istehsal xərcinə
- satış qiymətlərə
- eroziyaya
- əmək haqqına

433 ASK-da infrastruktura xidmət göstərməsi əhatəsinə görə hansı hissələrə ayrılır?

- İstehsal sahələrinə
- İstehsal, istehsal-emal və bütün sahələri
- İqtisadi yüksəlişə
- Texnoloji sahələri
- İstehsal və emal sahələrinə

434 ASK-da infrastrukturu nədən ibarətdir?

- Əməyin təşkilidir
- İstehsal və sosial xarakterli xidmətdir
- İstehsalın inkişaf etdirilməsidir
- İstehsalın stimullaşdırılmasıdır
- Məhsulun xərcinin azaldılmasıdır

435 ASK-nın normal fəaliyyət göstərməsində başlıca amil olan infrastrukturun mənası nədir?

- əsas quruluş
- alt, aşağı quruluş
- əməyin təşkili
- əmək birləşməsi
- üst, yuxarı quruluş

436 ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?

- əməyin təşkilinə
- müxtəlif növ xidmətlərə
- istehsalın intensivləşməsinə
- əmək haqqına
- əmək ehtiyatına

437 ASK-da istehsal olunan xammalın yüksək keyfiyyətdə istehlakçılara çatdırılması nədən asılıdır?

- infraqurulturdan
- emal sahəsindən
- əmək sərfindən
- iqlim şəraitindən
- əmək haqqından

438 ASK-da təbii-iqlim, relyef, su, texnoloji proseslər və digər şərtlər nəyə təsir edir?

- hər şeyə
- maşınlara
- insanlara
- heç nəyə
- infraqurultura

439 Aqrar islahatlar ASK sahələri arasındakı əlaqələrin funksiyasında nəyə səbəb olmuşdur?

- zəifləməsinə
- dərinləşməsinə
- heç nəyə
- sabitləşməsinə
- əlaqənin pozulmasına

440 Aqrar islahat nəticəsində emal müəssisələrinin fəaliyyətində nəyə nail olunur?

- müasirləşir
- xərclər azalır
- emala ehtiyac qalmır
- inkişafı zəifləyir
- sabit qalır

441 Məhsulun keyfiyyətinin yüksəlməsi istehsal prosesinin düzgün həyata keçirilməsi ilə yanaşı hansı sahə ilə əlaqədardır?

- nəqliyyat sahəsi
- əmək ehtiyatı
- tikinti sahəsi
- xidmət sahələri
- əmək haqqı

442 ASK-da istehsal genişlənməsi nəyin formalaşmasına obyektiv zərurətə çevirir?

- əməyin
- infrastrukturun
- əmək haqqının
- istehsal xərcinin
- gəlirlərin

443 ASK-da infrastruktur əsas istiqamətləri üzrə neçə istiqamətə ayrılır?

- 5 istiqamət
- 3 istiqamət
- 4 istiqamət
- 8 istiqamət
- 6 istiqamət

444 ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?

- əmək sərfinə
- istehsal prosesinə
- əməyin təşkilinə
- məhsul satışına
- əmək haqqına

445 İnfrastruktura istehsalın normal fəaliyyətini təmin edən, onun inkişafında mühüm rol oynayan zəruri proses kimi nədən ibarətdir?

- istehsal xərcindən
- sosial, texnoloji-texniki sahələrin cəmi
- istehsal-iqtisadi əlaqələrin cəmi
- maya dəyərindən
- əmək sərfindən

446 ASK-nin infrastruktur məhsul istehsalı prosesində necə iştirak edir?

- əlaqəsi yoxdur
- dolayı
- bilavasitə
- iştirak etmir
- qismən

447 ASK-da hansı infrastruktur istehsal infrastrukturunu təşkil edir?

- emala xidmət
- istehsala xidmət
- bütün xidmətlər
- sosial xidmətlər
- əhaliyə xidmət

448 Aqrar islahatlar nəticəsində kənd yerlərində mədəni-məişət şəraitinin və həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədar nə yerinə yetirilmişdir?

- əmək haqqı artmış
- sosial tədbirlər həyata keçirilmiş
- idman sahəsi inkişaf etmiş
- yollar sabit qalmış
- nəqliyyat növü dəyişmiş

449 Aqrar islahat nəticəsində istehsal və xidmət sahələrinin əlaqələrində nə baş verir?

- əlaqələr kəsilir
- sabit qalır
- genişlənir
- məhdudlaşır
- heç nə baş vermir

450 Aşağıdakılardan hansı istehsala xidmət sahəsi hesab edilmir?

- kimyəvi maddələr
- əmək haqqı
- suvarma
- nəqliyyat-texniki təmir
- yanacaq-sürtgü materialları

451 ASK-da infrastruktur öz təyinatına görə hansı hissələrə ayrılır?

- İdarəetmə istiqaməti
- İstehsal və sosial
- İstehsal
- Sosial
- Elmi-texniki tərəqqi

452 ASK sistemində infrastruktur istehsalın tərkib hissəsi olub istehsalın artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsinə tələb olunan nəyin göstərilməsidir?

- əməliyyatın
- xidmətin
- təcrübənin
- üsulların
- işin

453 İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır?

- istehsal sahələri
- infrastruktura
- köməkçi sahə
- sosial sahə
- yardımçı sahə

454 Aqrar islahat nəticəsində yeni təsərrüfatçılıq formalarının yaranması idarəetmədə hansı yeni idarəetmə formasının yaranmasına səbəb olmuşdur?

- xidmətin idarə edilməsi
- fermanın idarə olunması
- kolxozların idarə olunması
- sahibkarlığın idarə edilməsi
- sovxozların idarə olunması

455 İnsanların fəaliyyətinin xüsusi forması nədən ibarətdir?

- istehsalın stimullaşması
- idarəetmə prosesi
- əməyin təşkili
- kollektiv fəaliyyət
- maddi marağ

456 Aqrar sahibkarlıq şəraitində idarəetmə fəninin predmeti nədir?

- istehsal xərci
- əmək sərfi
- ictimai istehsal
- istehsal texnologiyası
- istehsal texnikası

457 Aqrar sahibkarlıq şəraitində idarəetmənin düzgün həyata keçirilməsi nəyin yüksəlməsinə səbəb olur?

- istehsal xərcinin
- maddi marağın
- qiymətin
- maya dəyərinin
- əmək sərfinin

458 ASK-da idarəetməni həyata keçirənlər sahibkarlıq şəraitində nəyə nəzarəti həyata keçirməlidir?

- xərcə
- ümumi fəaliyyətə
- tədarükə
- satışı
- əmək sərfinə

459 ASK sahələrinin idarə edilməsi ümumiyyətlə idarəetmənin nəyinə əsaslanır?

- əlaqəsi yoxdur
- ümumi prinsipə
- müxtəlif prinsipə
- oxşar prinsipə
- eyni əlaqəlidir

460 ASK-nin sosial-iqtisadi inkişafının sürətlənməsi texniki-texnoloji, təşkilati-iqtisadi amillərlə yanaşı aşağıdakı hansı amildən asılıdır?

- torpaqların artırılması
- kompleksin elmi əsaslarla idarə edilməsi
- kadr hazırlığı
- mədəni-məişətin yaxşılaşması
- mexanikləşmənin genişlənməsi

461 ASK-da idarəetmə orqanlarının səmərəli fəaliyyət göstərməsi üçün nəyin dəqiq müəyyən edilməsi vacibdir?

- idarəetmənin əmək haqqı
- idarəetmənin hüquq, vəzifə məsuliyyəti
- istehsalın intensivləşməsi
- istehsalın ixtisaslaşması
- əmək ehtiyatı

462 İnsanların fəaliyyətinin xüsusi forması nədir?

- texnoloji proses
- idarəetmə prosesi
- əmək prosesi
- istehsal prosesi
- təşkil prosesi

463 ASK-da islahatların nəticəsində təsərrüfatçılıq formalarının yeniləşməsi nəyin köklü dəyişməsinə səbəb olmuşdur?

- mexanikləşmənin
- idarəetmə prinsipinin
- texniki qulluğun
- texnologiyanın
- planlaşmanın

464 Aqrar sahibkarlıq formaları kim tərəfindən idarə olunur?

- özləri
- bələdiyyə
- icra hakimiyyəti
- mütəxəssislər
- plan orqanları

465 ASK-da idarəetmə fəninin obyektı nədir?

- iqtisadi tənəzzül
- istehsal texnikası
- istehsal texnologiyası
- sosial ədalət
- sosial-iqtisadi sistemlər

466 Sahibkarlıq formalarında idarəetmədə buraxılan nöqsanlar nəticəsində əmək və vəsait sərfindən necə istifadə edilir?

- plana əsasən
- məqsəduyğun
- qeyri-səmərəli
- düzgün
- səmərəli

467 ASK-nin idarəedilməsinin səmərəliliyi bir başa nədən asılıdır?

- əməyin təşkilindən
- idarəetmədən
- əmək məcəlləsindən
- əmək intizamından
- əmək haqqından

468 ASK-da idarəetmənin səmərəliliyinin artırılması və idarəetmənin ucuzlaşdırılması üçün nə edilməlidir?

- bəzi ixtisaslar azaldılmalıdır
- kadr hazırlığı artırılmalıdır
- əmək sərfi çoxaldılmalıdır
- oxşar funksiyaları birləşməlidir
- əmək haqqı artırılmalıdır

469 ASK-nin inkişafı ilə əlaqədar olaraq təsərrüfatçılıq üsullarının yeniləşməsi nəyin təkmilləşməsinə səbəb olur?

- maddi marağın
- idarəetmənin
- planlaşmanın
- tənzimlənmənin
- istehsalın təşkilinin

470 ASK-da kollektivlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi ehtiyacından nə irəli gəlir?

- istehsalın təşkili

- idarəetmə
- planlaşma
- əmək haqqı
- istehsalın strukturu

471 Aqrar sahibkarlıq formalarının idarə olunması onun üzvlərinin nəyinin xüsusi formasıdır?

- əmək haqqının
- fəaliyyətinin
- stimullaşmanın
- maddi marağın
- əmək təşkilinin

472 Sahibkarlığın səmərəli idarə edilməsi nəyin yaxşılaşdırılmasına şərait yaradır?

- əmək sərfinin
- mexanikləşmənin
- qiymətləndirmənin
- istehsalın son nəticəsinin
- maya dəyərinin

473 Sahibkarlıq şəraitində idarəetmənin düzgün fəaliyyət göstərmədikdə istehsal resurslarından necə istifadə olunur?

- dinamik
- qeyri-səmərəli
- səmərəli
- düzgün
- sabit

474 İdarəetmənin ümumi prinsipləri idarəetmə orqanlarının nəyini müəyyən edir?

- dinamikasını
- dəyişmə meylini
- fəaliyyətini
- istiqamətini
- quruluşunu

475 Aqrar sahədə aparılan islahatlar nəticəsində yeni iqtisadi münasibətlərin formalaşması nəyin yeniləşməsinə və funksiyaların dəyişməsinə səbəb olmuşdur?

- tədarük və satışın
- idarəetmənin
- istehsal texnologiyasının
- əmək haqqının
- texnikadan istifadənin

476 ASK müəssisələri və təşkilatlarının üzvlərinin məqsədyönlü və razılaşdırılmış fəaliyyətinin ehtiyacından irəli gələn nədir?

- tənzimlənmə
- idarəetmə
- əmək haqqı
- əmək sərfi
- əməyin təşkili

477 Aqrar sferada fəaliyyət göstərən elmi-istehsal birlikləri kim tərəfindən idarə olunurlar?

- həmkarlar təşkilatı

- bələdiyyələr
- iqtisadçılar
- elmi şura
- icra başçısı

478 Aqrar sahibkarlıq forması olan kəndli (fermer) təsərrüfatı kim tərəfindən idarə olunur?

- aqronom
- kollektivin başçısı
- direktor
- sədr
- bələdiyyə

479 ASK-da idarəetmə elminin mahiyyətinin əsas istiqamətlərindən biri də idarəetmənin nəyinin müəyyənləşdirilməsidir?

- bahalaşmasının
- ucuzlaşmasının
- funksya və metodlarının
- təşkilinin
- sadələşməsinin

480 İstehsal prosesi mərhələsində insanlar arasında yaranan münasibət fəaliyyətinin nəyini öyrənilməsi onun səmərəliliyinin yüksəldilməsində vacib şərtidir?

- dərk edilməsinin
- qanunauyğunluqlarının
- sadələşməsinin
- mürəkkəbləşməsinin
- pozulmasının

481 ASK-nin idarəetmə elmi hansı elmlərə aiddir?

- humanitar
- təşkilati-iqtisadi
- sosial
- təbii
- iqtisadi

482 ASK müəssisələrində istehsalın həcmiminin kəskin olaraq çoxalması nəticəsində onun idarəetmə funksiyasına dair yerinə yetirilən nəyin dəyişməsi baş verir?

- funksiyalar yenilənir
- heç nə dəyişmir
- işlərin həcmi və sistemi dəyişir
- funksiyalar təzələnir
- funksiyalar dəyişir

483 ASK-da idarəetmə funksiyalarının nəyi idarə edilən obyektin normal fəaliyyətini və inkişafını təmin edir?

- stimullaşması
- düzgün təşkili
- əlaqəsiz fəaliyyəti
- birgə təsiri
- ayrı-ayrı fəaliyyəti

484 Bazar münasibətləri şəraitində ASK müəssisələrində inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır?

- maddi marağ
- müstəqilliyin təmin olunması
- istehsalın ixtisaslaşması
- pul gəlirinin artması
- mənfəətin çoxalması

485 Aqrar sahədə sahibkarlığa əsaslanan fərdi-ailə təsərrüfatları kim tərəfindən idarə edirlər?

- mütəxəssislər
- icra hakimiyyəti
- ailə başçısı
- mühasiblər
- bələdiyyələr

486 ASK-nin idarəetmə elmi ona məxsus bir sıra spesifik nəyə məxsusdur?

- texniki xidmətə
- xüsusiyyətə
- iqtisadi amilə
- təşkilatı şərtə
- sosial vəziyyətə

487 ASK-da idarəetmə elminin mahiyyətinə aşağıdakılardan hansı daxil edilir?

- idarəetmənin sadələşməsi
- idarəetmənin prinsipləri
- idarəetmənin təşkili
- idarəetmənin strukturu
- idarəetmənin sadələşməsi

488 İstehsal prosesinin yerinə yetirilməsi və onun idarə olunması ilə əlaqədar insanlar arasında nə yaranır?

- münasibətlər
- heç nə
- bir-birinə kömək etmək
- biri digərinə əngəl yaradır
- münasibət yaranmır

489 ASK-da istehsal münasibətlərin dəyişməsi ilə əlaqədar olaraq hansı idarəetmə fəaliyyəti formalaşmışdır?

- heç nə dəyişməmiş
- sadə
- mürəkkəb
- dəyişməmiş
- yeni

490 ASK-nın idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinə idarəetmənin nəyidir?

- stimullaşmasıdır
- məhdudlaşmasıdır
- fəaliyyətidir
- təşkilidir
- genişlənməsidir

491 İqtisadi idarəetmə metodları kollektivə və onun ayrı-ayrı üzvlərinə mövcud obyektiv iqtisadi vasitələrin köməyi ilə nə etməkdir?

- kömək göstərmək
- təsiretmə sistemidir

- istehsalın təşkilidir
- fəaliyyəti əlaqələndirmək
- yardım etmək

492 Aqrar sahibkarlıq formalarının inkişaf etdiyi şəraitdə onlar hansı metodla idarə edilirlər?

- psixoloji
- iqtisadi
- inzibati
- planlı
- təşkilatı

493 Aqrar sferada fəaliyyət göstərən istehsal kooperativləri necə idarə edilirlər?

- mərkəzdən
- rəhbər seçməklə kollektiv
- icra hakimiyyəti
- bələdiyyələr
- mütəxəssislər

494 ASK-da idarəetmə elmi iqtisadi qanunların idarəetmə prinsipinə təsiri nə edir?

- köməklik
- əsaslanır
- dəyişilir
- heç nə
- əks təsir

495 İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində insanların məqsədyönlü fəaliyyət qanun və qanunauyğunluqlarının nəyindən ibarətdir?

- nəzərdən keçirilməsindən
- aşkar olunmasından
- bahalaşmasından
- dəyişməsindən
- sadələşməsindən

496 İstehsalın idarə edilməsi prosesində idarəetmə elmi nəyin əlaqə və münasibətlərini öyrənir?

- istehsal xərcinin
- əməyin təşkilinin
- qiymətin
- imkanların
- maya dəyərinin

497 Aqrar islahatlar nəticəsində baş verən sosial-iqtisadi şərait idarəetmə sahəsində nəyə səbəb olmuşdur?

- sadələşmişdir
- universallaşmış
- sabit qalmış
- bahalaşmış
- ucuzlaşmış

498 ASK sistemində istehsalın miqyasının dəyişilməsi idarəetmə funksiyasının məzmununa necə təsir edir?

- ciddi şəkildə dəyişir
- yenidən qurulur
- dəyişmir
- məhdudlaşır

genişlənir

499 İqtisadi idarəetmə metodlarının özünəməxsus nəyi vardır?

- mexanikləşmə üsulu
- iqtisadi mexanizmi
- münasibətləri
- təşkili üsulu
- maraqlandırma qaydası

500 İqtisadi idarəetmə üsulu nəyin idarə obyektinin fəaliyyətinə təsiri vasitəsi ilə həyata keçirilir?

- istehsala xidmətin
- əməyin təşkilinin
- istehsalın texnologiyasının
- mexanikləşmənin
- iqtisadi amilləri